

1720 - İnvestisiya fəaliyyətinin hüquqi tənzimlənməsi

1. Investor investisiya fəaliyyətində hansı statusda çıxış edə bilər?

- a) əmanətçi
- b) kreditor
- c) alıcı
- d) əmanətçi, kreditor, alıcı
- e) heç biri

2. Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin subyekti ola bilər?

- a) AR-nın hüquqi və fiziki şəxsləri
- b) xarici ölkələrin hüquqi və fiziki şəxsləri
- c) beynəlxalq təşkilatlar
- d) vətəndaşlığı olmayan şəxslər
- e) xarici dövlətlər

3. Aşağıdakılardan hansı investisiya fəaliyyətinin tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericilik aktlarından əlavə mənbə hesab edilir?

- a) tərəfdaşlıq protokolları
- b) investisiya proqramları
- c) beynəlxalq müqavilələr
- d) investisiya layihələri
- e) podrat müqaviləsi

4. Rezidentlərinin xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənir?

- a) Azərbaycan Respublikasının Konstitusiyası ilə
- b) Azərbaycan Respublikasının müvafiq qanunu ilə
- c) müvafiq xarici dövlətin qanunvericiliyi ilə
- d) Beynəlxalq öhdəliklə
- e) BMT-nin qətnaməsi ilə

5. Azərbaycan Respublikası ərazisində bütün investorların fərqlənməyən cəhəti hansıdır?

- a) investisiya fəaliyyəti ilə bağlı bərabər hüquqlar
- b) investisiya fəaliyyəti ilə bağlı müstəsna hüquqlar
- c) dövlət tərəfindən edilən güzəşt
- d) dövlət qarşısındakı öhdəliklər

e) fəaliyyət sferasının seçilməsi

6. Azərbaycan Respublikasında investisiya qoyuluşu məqsədilə maliyyə vəsaiti hansı formada əldə oluna bilər?

a) kredit

b) borc

c) qiymətli kağız buraxılışı

d))kredit, borc, qiymətli kağız buraxılışı

e) kredit, borc

7. İnvestisiya fəaliyyətinin subyekti kimi kimlər çıxış edə bilər:

a) investorlar

b) podratçılar

c) banklar

d))bütün bəndlərdə qeyd olunanlar

e) ölkə vətəndaşları

8. Real investisiya neçə yerə ayrılır:

a) 5

b) 3

c) 4

d))2

e) 7

9. İdarəetmə tipinə görə investisiya siyasəti neçə yerə ayrılır?

a) 1

b))2

c) 3

d) 5

e) 6

10. «Xarici investisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunmuşdur?

a) 1991

b) 1997

c) 1993

d) 1995

e))1992

11.«İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir?

a) 1997

b))1995

c) 1999

d) 1993

e) 1992

12.«İnvestisiya fondları haqqında» Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir?

a))1999

b) 1992

c) 1995

d) 1998

e) 1996

13.İnvestisiya fəaliyyəti nədir?

a) vətəndaşların həyata keçirdiyi pul qoyuluşlarıdır

b))investisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyat keçirilməsi ilə əlaqədar bütün hərəkətlərin məcmusudur;

c) uzunmüddətli elmi-texniki tərəqqinin nailiyyətlərinə yatırılan pul qoyuluşlarıdır;

d) kommersiya fəaliyyətləri üçün xarici vətəndaşlar tərəfindən yatırılan investisiyalardır;

e) dövlət hakimiyyəti və idarəetmə orqanları tərəfindən müəssisələrə investisiya qoyuluşlarıdır;

14.Qiymətli kağızların, səhmlərin, istiqraz vərəqələrinin alınması, pulların faizlə banklarda depozit hesablara qoyulması və s. investisiya tipinə hansı variant aiddir?

a))Portfel investisiyalar;

b) Maliyyə investisiyalarına;

c) Real investisiya;

d) Normal investisiyalar

e) Rial investisiyalar;

15.Qiymətli kağızların və digər aktivlərin alınmasını hansı investisiya tipinə aiddir?

- a))Maliyyə investisiyalarına
- b) Portfel investisiyalar
- c) Real investisiya;
- d) Normal investisiyalar;
- e) Rial investisiyalar;

16.Əsaslı tikintilərə, istehsalın genişləndirilməsinə, yeniləşdirilməsinə və inkişafına qoyulmuş pullar hansı investisiya tipinə aiddir?

- a) Maliyyə investisiyalarına;
- b))Real investisiya;
- c) Portfel investisiyalar;
- d) Normal investisiyalar;
- e) Rial investisiyalar;

17.İnvestisiya latın sözü (“investio”) olub, mənası nədi?

- a))kapital qoymaq, pul vermək;
- b) geyindirmək, örtmək;
- c) kapital qoymaq, investisiya kapital qoymaq;
- d) gəlir gətirmək, qazanc əldə etmək
- e) yardım etmək, kömək etmək

18.İnvestisiya siyasəti neçə yerə bölünür?

- a) 3
- b) 4
- c))2
- d) 5
- e) 6

19.İnvestisiya qoyuluşları nəyə xidmət edir

- a))dövləti maraqların reallaşdırılmasına.
- b) dövlətlər arasındakı iqtisadi münasibətləri tənzimləyir.
- c) bankların mənafeələrinin qorunmasına xidmət edir.
- d) ayrı-ayrı qurumların iqtisadi maraqlarının qorunmasına.
- e) fiziki və hüquqi şəxslərin iqtisadi maraqlarının qorunmasına.

20.Nə üçün sərbəst pul kütləsi investisiya hesab edilmir.

- a))Ona görə ki, infilyasiya nəticəsində nəgd pul kütləsi heç bir gəlir gətirməyi təmin edə bilmədən dəyərini itirə bilər.
- b) Sərbəst pul kütləsi investisiya hesab edilir.
- c) Bu investorların özlərindən asılı olan bir məsələdir.
- d) Elə dövlətlər var ki, sərbəst pul kütləsini investisiya hesab edirlər
- e) Bu beynəlxalq iqtisadi münasibətlərin təzahüründən asılı olan bir məsələdir.

21. Əsas fondların artımı nəyə gətirib çıxarır?

- a))Ölkənin uzun müddətli iqtisadi inkişafını təmin edir
- b) Infilyasiyaya şərait yaradır.
- c) Defilyasiya şəraiti yaradır.
- d) Ölkələr arasındakı iqtisadi münasibətləri tənzimləyir.
- e) Investisiya qoyuluşlarının həyata keçirilməsini təmin edir.

22. Investisiya qoyuluşlarının həyata keçirilməsinin zəruriliyini müxtəlif amillər şərtləndirə bilər. Bu amillər hansılardır.

- a))Mövcud maddi-texniki bazanın yenilənməsi, istehsal fəaliyyəti sferasının genişləndirilməsi, yeni fəaliyyət növlərinin mənimsənilməsi.
- b) Mövcud maddi-texniki bazanın yenilənməsi, dövlətlər arasındakı iqtisadi münasibətlərin inkişaf etdirilməsi.
- c) İstehsal fəaliyyəti sferasının genişləndirilməsi, yeni fəaliyyət növlərinin mənimsənilməsi bank sektorunun fəaliyyətinə geniş yer verilməsi
- d) yeni fəaliyyət növlərinin mənimsənilməsi , banklardan kreditlərin faiz dərəcələrinin tənzimlənməsi, mövcud maddi-texniki bazanın yenilənməsi
- e) mövcud maddi-texniki bazanın yenilənməsi, yeni fəaliyyət növlərinin mənimsənilməsi, beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi.

23. Investisiya qoyuluşlarına həlledici əhəmiyyət verən nəzəriyyə hansıdır?

- a))Məşhur ingilis iqtisadçısı C.M. Keynsin iqtisadiyyatı tənzimləmək üçün irəli sürdüyü nəzəriyyə.
- b) Məşhur alman sosioloqu Mars Veberin Sosial iqtisadiyyatı tənzimləmək üçün irəli sürdüyü nəzəriyyə
- c) Osvald Şpinqlerin iqtisadi təkamül nəzəriyyəsi
- d) C.M. Keynson irəli sürdüyü dövlət kapital qoyuluşlarını artırmaq üçün irəli sürdüyü iqtisadi artım nəzəriyyəsi

e) iqtisadi mənfəətlərin qorunması üçün dövlət mexanizminin tənzimlənməsi nəzəriyyəsi

24.İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ÜDM-da investisiya qoyuluşlarının xüsusi çəkisinin faiz dərəcəsi

- a))50 %-dən 45 %-ə qədər tərəddüd edir.
- b) 70 %-dən 30 %-ə qədər tərəddüd edir.
- c) 50 %-dən 50 %-ə qədər tərəddüd edir.
- d) 80 %-dən 20 %-ə qədər tərəddüd edir.
- e) 45 %-dən 40 %-ə qədər tərəddüd edir.

25.İnvestisiya xərcləri iqtisadiyyatda

- a))Kapital artımını təmin edən və məhsul bolluğu yaradan xərclərdir.
- b) Kapital artımını təmin edən və infilyasiyanın qarşısını alan xərclərdir.
- c) Kapital artımını təmin etsədə infilyasiyanın geniş yayılmasına təkan verən amildir.
- d) Kapital artımını təmin edən və işsizliyin qarşısını alan amildir.
- e) Kapital artımını təmin edən və iqtisadi münasibətləri tənzimləyən amildir.

26.İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki,ÜDM-un neçə %-dən çoxu sənaye və kənd təsərrüfatının payına düşür

- a))65 %-dən çoxu
- b) 50 %-dən çoxu
- c) 40 %-dən çoxu
- d) 100 %
- e) 90 %-dən çoxu

27.İnvestorlar kimlərdir?

- a))İnvestisiya fəaliyyətində müvafiq fəaliyyəti reallaşdıran subyektlər Investorlar adlandırılır.
- b) Beynəlxalq iqtisadi münasibətlə məşğul olanlar investorlar adlanır.
- c) Bank fəaliyyəti ilə məşğul olanlar investorlar adlanır.
- d) Şəxsi təsərrüfat fəaliyyəti ilə məşğul olanlar investorlar adlanır.
- e) İqtisadi nəzəriyyə ilə məşğul olanlar investorlar adlanır.

28.İnvestisiya fəaliyyətinin subyektləri kimi kimlər çıxış edir.

- a))İnvestisiya fəaliyyətinin subyektləri kimi həm dövlət, həm də qeyri-dövlət orqanları çıxış edir
- b) Ancaq dövlət orqanları çıxış edir.

- c) Ancaq qeyri-dövlət orqanları çıxış edir.
- d) Fiziki və hüquqi şəxslər çıxış edir.
- e) Ancaq mülki şəxslər çıxış edir.

29.İnvestisiya prosesi nədir?

- a))Investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərin məcmusudur.
- b) Şirkətlərin investisiya prosesində daha aktiv rol oynamasıdır.
- c) İstehsal xərclərinin səviyyəsi və həcmi.
- d) Kapital qoyuluşlarının öz büdcə və digər fondlar hesabına maliyyələşdirilməsi.
- e) Kapital qoyuluşlarının dinamikasına görə şirkətin investisiya fəaliyyəti ilə bağlı prosesə qoyulması

30.İnvestisiya prosesində əsas iştirakçı kimlər hesab olunur?

- a))əsas iştirakçılar dövlət,şirkət və ayrı-ayrı şəxslərdir.
- b) Ancaq dövlətdir.
- c) Ancaq şirkətdir.
- d) əsas iştirakçılar ayrı-ayrı şəxslərdir.
- e) Hüquqi və fiziki şəxslərdir.

31.İnvestisiya mühiti dedikdə nə başa düşülür ?

- a))Hər hansı bir ölkədə investisiya qoyuluşları sahəsində mövcud olan vəziyyətin nə dərəcədə əlverişli olmasını xarakterizə edir.
- b) Siyasi sabitlik nəzərdə tutulur.
- c) İqtisadi sabitlik nəzərdə tutulur
- d) Belə bir anlayış yoxdur.
- e) Müharibə şəraitində olan ölkələr nəzərdə tutulur.

32.investisiyaya tələbat

- a))həm köhnəlmiş kapitalı təzələmək,həm də real kapitalı artırmaq istiqamətində formalaşır.
- b) Ancaq köhnəlmiş kapitalı təzələmək istiqamətində formalaşır.
- c) Ancaq real kapitalı artırmaq istiqamətində formalaşır.
- d) Inflyasiyanın qarşısını almaq istiqamətində formalaşır.
- e) Qızıla olan tələbatı aradan qaldırmaq istiqamətində formalaşır.

33.İnvestisiya mühitini şərtləndirən başlıca amil

- a))İnvestisiyaya tələbat.
- b) Beynəlxalq iqtisadi münasibətlərin inkişafı.
- c) İnflyasiyanın səviyyəsi.
- d) Qızıla olan tələbatın artması.
- e) Sərbəst pul kütləsinin bolluğu.

34.Nə üçün ikinci dünya müharibəsindən sonra bir çox inkişaf etməkdə olan investisiya qoyuluşunun rolu və əhəmiyyəti yenidən artmağa başlamışdır.

- a))Valyuta problemlərinin kəskinləşməsi ilə əlaqədar
- b) Özləri belə istəyirlər.
- c) Bu mesaj inkişaf etmiş ölkələrdən gəlirdi
- d) Bu müharibənin qanunauyğunluqlarından biri idi.
- e) Bütün cavablar doğrudur.

35.Ölkənin zəngin milli sərvətlərə sahib olması və maliyyə çətinliyi şəraitində

- a))İnvestisiya qoyuluşlarına tələb artır.
- b) İnvestisiya qoyuluşlarına tələb azalır
- c) Xarici investisiyaların çəkisi yerli investisiyalardan çox olur.
- d) Yerli investisiyaların çəkisi xarici investisiyalardan yüksək olur.
- e) Bütün cavablar doğrudur

36.Aşağıdakılardan hansı attestasiya tələb edən xüsusi növ işlərin yerinə yetirilməsi zamanı tələb olunur?

- a) təsis aktı
- b))lisenziya
- c) əsasnamə
- d) qiymətli kağız
- e) akkreditiv

37.Attestasiya tələb edən xüsusi növ işlərin yerinə yetirilməsi zamanı tələb olunan lisenziyanın verilmə qaydalarını aşağıdakılardan hansı müəyyən edir?

- a) İqtisadi inkişaf nazirliyi
- b) Maliyyə nazirliyi
- c))Nazirlər kabineti
- d) Milli Məclis
- e) Ali məhkəmə

38. Attestasiya tələb edən xüsusi növ işlərin siyahısını kim müəyyən edir?

- a) Nazirlər kabineti
- b) Xarici işlər nazirliyi
- c) İqtisadi inkişaf nazirliyi
- d) Milli Məclis
- e) Maliyyə nazirliyi

39. Respublikamızda əsaslı tikinti işlərinin aparılması üçün dövlət investisiyasının reallaşdırılma forması hansıdır?

- a) dövlət sifarişi
- b) regional layihələrdə iştirak
- c) subsidiyalaşdırma
- d) hamısı
- e) hec biri

40. Qeyri-dövlət maliyyələsi hesabına reallaşdırılan investisiyalar hansı parametrlər üzrə dövlət tərəfindən ekspertiza edilə bilər?

- a) ekoloji
- b) seysmoloji
- c) sanitariya
- d) gigiyena
- e) hər biri

41. Investisiya fəaliyyətinin dayandırılmasına kimlər xitam verə bilər?

- a) yalnız investorlar
- b) yalnız səlahiyyətli dövlət orqanları
- c) investorlar və səlahiyyətli dövlət orqanları
- d) beynəlxalq təşkilatların yerli nümayəndələri
- e) səfirliklər

42. Qrant verən nəcə adlanır?

- a) investor
- b) donor
- c) maliyyəçi
- d) rezident
- e) menecer

43. Tərkibi quruluşuna görə investisiyaların formalarına aid olmayan variant hansıdır?

- a) Fiziki- maddi aktivlər qrupu;
- b))Xüsusi aktivlər qrupu;
- c) Maliyyə aktivlər qrupu
- d) İntellektual (qeyri-maddi) aktivlər qrupu;
- e) Portfel aktivlər qrupu

44. Fiziki- maddi aktivlər qrupu nədir?

- a))Bu qrupa portfel aktivlər qrupu da deyilir. Qrupa maliyyə vəsaitlərinin bütün növləri: pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri və s. aid edilir;
- b) Bu qrupa çox vaxt real aktivlər qrupu da deyilir və buraya əsasən avadanlıq, yarımfabrikatlar, binalar, qurğular və s. digər daşınan və daşınmaz sərvətlər aid edilir;
- c) Bu qrupa ixtiralar, nou-xau və patentlər, marketinq və menecment təcrübəsi, müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;
- d) Bu qrupa müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;
- e) Bu qrupa pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri aid edilir;

45. Maliyyə aktivlər qrupu nədir?

- a) Bu qrupa çox vaxt real aktivlər qrupu da deyilir və buraya əsasən avadanlıq, yarımfabrikatlar, binalar, qurğular və s. digər daşınan və daşınmaz sərvətlər aid edilir;
- b))Bu qrupa portfel aktivlər qrupu da deyilir. Qrupa maliyyə vəsaitlərinin bütün növləri: pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri və s. aid edilir;
- c) Bu qrupa ixtiralar, nou-xau və patentlər, marketinq və menecment təcrübəsi, müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;
- d) Bu qrupa müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;
- e) Bu qrupa pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri aid edilir;

46. İntellektual (qeyri-maddi) aktivlər qrupu nədir?

- a) Bu qrupa portfel aktivlər qrupu da deyilir. Qrupa maliyyə vəsaitlərinin bütün növləri: pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri və s. aid edilir;
- b))Bu qrupa ixtiralar, nou-xau və patentlər, marketinq və menecment təcrübəsi, müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;
- c) Bu qrupa çox vaxt real aktivlər qrupu da deyilir və buraya əsasən avadanlıq, yarımfabrikatlar, binalar, qurğular və s. digər daşınan və daşınmaz sərvətlər aid edilir;
- d) Bu qrupa müxtəlif növ istehsal təyinatlı texnologiyalar və digər intellektual dəyərlər başa düşülür;
- e) Bu qrupa pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, hissə sənədləri aid edilir;

47.İnvestisiya formalarına əsasən təsərrüfat sahələrinə qoyula bilən investisiyalara aid olmayan variant hansıdır?

- a) İstehsal (sənaye və aqrar sektorlar);
- b))Narko biznes;
- c) Xidmət (ictimai iaşə və ticarət);
- d) Militarizasiya (hərbi sektor);
- e) Texnologiya;

48.Büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatı necə adlanır?

- a) Sahibkarlıq fəaliyyəti;
- b))Büdcə təşkilatı;
- c) Kommersiya təşkilatı;
- d) Sığorta idarəsi;
- e) Bank;

49.Müəssisənin maliyyə ehtiyatlarının ilkin mənbəyini nə təşkil edir?

- a) bank hesabı
- b))müəssisənin Nizamnamə fondu
- c) büdcə sisteminin bir hissəsi
- d) kapital
- e) investisiya fondları

50.Büdcə kəsirinin baş verməməsi üçün dövlət əsasən nə etməlidir?

- a) bazara pul buraxmalıdır
- b))dövlət bütün pul sistemlərinə nəzarəti gücləndirməlidir
- c) subsidiyalarla sahibkarlara yardım etməlidir
- d) qanunları dəyişdirməlidir
- e) dövlət kəsirinin məbləğini müəyyən etməlidir

51.Real kapital formasında investisiya hara yönəldilir.

- a))Real kapital formasında investisiya birbaşa təkrar istehsal,əsas fontların yaradılmasına və ya yenilənməsinə yönəldilir.
- b) Real kapital formasında investisiya qeyri istehsal sahələrinin yenilənməsinə yönəldilir.
- c) Real kapital formasında investisiya iqtisadi sektorların fəaliyyətinin yenilənməsinə yönəldilir.
- d) Real kapital formasında investisiya beynəlxalq iqtisadi münasibətlərin yenilənməsinə yönəldilir.
- e) Real kapital formasında investisiya bankların iqtisadi fəaliyyətinin yenilənməsinə yönəldilir.

52.Maliyyə kapitalı formasında çıxış edən investisiyalar nəyi xarakterizə edir

- a))Onlar qiymətli kağızlar və kreditlər formasında təzahir edən maliyyə vəsaitini xarakterizə edir.
- b) Onlar pul və əmtəə nişanlarını xarakterizə edir.
- c) Onlar beynəlxalq iqtisadi münasibətlərin əsas ünsürlərini xarakterizə edir.
- d) Onlar dövlətlərin öz milli pullarını xarakterizə edir.
- e) Onlar beynəlxalq valyutanı xarakterizə edir.

53.Maliyyə kapitalı formasında investisiyaların reallaşdırılması nə zaman real kapitala çevrilir

- a))Onların bir hissəsi dərhal, digər hissəsi isə müəyyən müddətdən sonra real kapitala çevrilir.
- b) Heç bir vaxt real kapitala çevrilmir.
- c) Bir hissəsi dərhal real kapitala çevrilsədə,digər hissəsi çevrilmir
- d) Dövlətlərin daxili siyasətində baş verir
- e) Beynəlxalq iqtisadi münasibətlərin təzahüründən asılı olaraq çevrilir

54.Portfel investisiyaların seçilməsi nəzəriyyəsini kim işləyib hazırlayıb.

- a))Nobel mükafatı laureatı Ceyms Tobin

- b) Nobel mükafatı laureatı Ceyms Keyns
- c) Ford kavelli
- d) Kordinal Riselye
- e) Polmer Keyn

55.İnvestisiya qoyuluşlarının maliyyə və qeyri maliyyə aktivləri formasında həyata keçirilməsi arasındakı münasibət nədən asılıdır

- a))Faiz dərəcəsiindən.
- b) Infilyasiyanın səviyyəsindən.
- c) Sosial sferadan.
- d) Qeyri maliyyə aktivlərinin artımından.
- e) Tədiyyə qabiliyyətli tələbin genişləndirilməsindən.

56.İnvestisiyaların xarakterinə və mülkiyyətin formasına görə investorlar hansı qruplara bölünür

- a))İki qrupa, yəni fərdi və institusional investorlara ayrılır.
- b) İki qrupa, yəni fiziki və şəxsi investorlara ayrılır.
- c) İki qrupa, yəni fərdi və şəxsi.
- d) Üç qrupa, yəni fərdi ,şəxsi və hüquqi investorlara ayrılır.
- e) Üç qrupa, yəni institusional ,hüquqi və fiziki investorlara ayrılır.

57.İnvestisiya siyasətini neçə yerə bölmək olar.

- a))İki yerə, daxili investisiya siyasəti və xarici investisiya siyasətinə
- b) Investisiya siyasəti vahiddir.
- c) Üç yerə,daxili,zarici,yerli,investisiya siyasətinə
- d) Ancaq daxili investisiya siyasəti mövcuddur
- e) Ancaq xarici investisiya siyasəti mövcuddur

58.Portfel investisiyaları fiziki şəxslər qoya bilərlərmi.

- a))Bilərlər.
- b) Bilməzlər.
- c) Ancaq İqtisadi İnkişaf naziri qoya bilər.
- d) Ancaq hüquqi şəxslər tərəfindən qoyula bilər.
- e) Bütün cavablar doğrudur.

59.Birbaşa investisiya qoyuluşlarından əldə ediləcək gəlir nədən asılıdır

- a))Dövriyyədən və dövlətlərin müəyyən etdiyi məhdudiyyətlərdən.

- b) Özəl sektorun müəyyən etdiyi məhdudiyyətlərdən
- c) Xarici investorların müəyyən etdiyi məhdudiyyətlərdən
- d) Yerli və xarici investorların müəyyən etdiyi məhdudiyyətlərdən
- e) Bütün cavablar doğrudur.

60. Portfel investisiyasında gəlir nədən asılıdır.

- a))Portfel investisiyalarında gəlir əvvəlcədən reallaşır.
- b) Portfel investisiyasında gəlir dövlət başçısından asılıdır.
- c) Portfel investisiyasında gəlir hüquqi şəxslərdən asılıdır.
- d) Portfel investisiyasında gəlir fiziki şəxslərdən asılıdır.
- e) Bütün cavablar doğrudur

61. Portfel investisiya qoyuluşlarının məqsədi.....

- a))Faiz ya da pay gəliri əldə etməkdir.
- b) Ölkə iqtisadiyyatını möhkəmləndirməkdir.
- c) Xarici investisiyaları aradan qaldırmaqdır.
- d) Vergilərin faizini artırmaqdır
- e) Bütün cavablar doğrudur.

62. Portfel investisiya qoyuluşları adətən.....

- a))Kapitalın mənfəət və faiz səviyyəsi aşağı olan ölkələrdən digər ölkələrə axmasıdır.
- b) Kapitalın mənfəət və faiz səviyyəsi yüksək olan ölkələrdən digər ölkələrə axmasıdır.
- c) Qərbi ölkələrdən şərq ölkələrinə axmasıdır.
- d) İnkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə axmasıdır.
- e) Bütün cavablar doğrudur.

63. Qiymətli kağızlar portfeli nəyə deyilir.

- a))Investor maliyyə vəsaitlərini bir növdən olan qiymətli kağızlara qoymur. Investor onların məcmusunu formalaşdırır ki, buna da qiymətli kağızlar portfeli deyilir.
- b) Investor maliyyə vəsaitlərini bir növdən olan qiymətli kağızlara qoyur. Investor onların dəyərini qiymətləndirir ki, buna da qiymətli kağızlar portfeli deyilir.
- c) Investor maliyyə vəsaitlərini ancaq qızıla qoyur ki, buna da qiymətli kağızlar portfeli deyilir.
- d) Qiymətli kağızlar portfeli olmur.
- e) Bütün cavablar doğrudur.

64. Nə üçün investorlar balanslaşdırılmış portfel yaratmağa çalışır

- a))Çünkü bu təhlükəsizlik,gəlirlilik,kapitalın artımı və likvidlik baxımdan arzu olunan nəticələri əldə etmək mümkündür.
- b) Çünki bu zaman yerli investorlarla xarici investorların arasında bərabərliyə gətirib çıxarır.
- c) Investorların hüquq və vəzifələrinin toxunulmazlığını təmin etmək üçün
- d) Bütün cavablar doğrudur.
- e) Bütün cavablar yanlıştır.

65.Sahibkarlıq kapitalı hansılardır

- a))Birbaşa investisiya və portfel investisiyalardan ibarətdir.
- b) Konservativ və dolayısı investisiyalardan ibarətdir.
- c) Ancaq birbaşa investisiyadan ibarətdir.
- d) Ancaq portfel investisiyasından ibarətdir.
- e) Ancaq konservativ investisiyadan ibarətdir.

66.Birbaşa investisiyalarla,portfel investisiyaları fərqləndirən əsas cəhətlər.

- a))Birincisi, xarici investisiya qoyuluşunun idarəedilməsi ilə,ikincisi investorun kimliyi ilə əlaqədardır
- b) Ancaq investorun kimliyi ilə əlaqədardır.
- c) Ancaq xarici investisiya qoyuluşunun idarəedilməsi ilə
- d) Maliyyə mənbələri ilə
- e) Müəssisənin fəaliyyəti ilə

67.investisiya portfelinin hansı növləri var

- a))Real və maliyyə investisiya portfelləri var.
- b) Ancaq real investisiya portfel var.
- c) Ancaq maliyyə investisiya portfel var
- d) Az gəlirli,çox gəlirli investisiya növləri
- e) Yerli və xarici investisiya portfel

68.Real investisiya portfel layihələri dedikdə nə başa düşürük?

- a))Real layihələrə investisiya qoyuluşları,bir qayda olaraq müəssisələrin inkişafına,onların təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə yönəldilir.
- b) Bir qayda olaraq müəssisələrin bazarda yerinin möhkəmləndirilməsindən.
- c) Başqa müəssisələrin fəaliyyətinin idarə edilməsindən gəlir əldə etmək məqsədini daşıyır.

d) Ümumilikdə belə bölgü yoxdur.

e) Bütün variantlar doğrudur.

69. İnvestisiya portfelinin formalaşması və onun idarə edilməsinin əsas mərhələsi

a))Bütün mərhələlər əsasdır.

b) Müəssisənin investisiya strategiyasının reallaşdırılmasının təmin edilməsi.

c) İnvestisiyanın müxtəlif növlərinin proporsionallığını təmin etmək.

d) Optimal profilin formalaşdırılmasının təmin edilməsi.

e) Gəlirliliyin, riskliliyin, likvidliliyin qiymətləndirilməsi və investisiya portfelinin idarə edilməsi.

70. İnvestisiya portfelinin təsnifləşdirilməsi hansı səviyyələrdə aparılır

a))İnvestisiya obyektləri, investisiya strategiyası və investisiya strategiyasının məqsədinə nail olmaq səviyyəsi üzrə müəyyən edilir.

b) İnvestisiya obyektləri ilə subyektlərinin təzahürünün səviyyəsi ilə müəyyən edilir.

c) İnvestisiyanın birbaşa və ya dolayısı stratejiyasının səviyyəsi ilə

d) Yerli və xarici investorların seçdiyi stratejiyanın məqsədinə nail olmaq səviyyəsi

e) Bütün cavablar doğrudur

71. İnvestisiya portfelinin formalaşdırılmasında əsas məqsəd nədir?

a))Müəssisə portfelindən daha səmərəli və təhlükəsiz real investisiya layihələri və maliyyə vasitələri seçmək yolu ilə investisiya strategiyasının məqsədəuyğun reallaşdırılmasını təmin etməkdən ibarətdir.

b) Bank kapitalından daha səmərəli və təhlükəsiz istifadə yolu ilə investisiya strategiyasının məqsədəuyğun reallaşdırılmasını təmin etməkdən ibarətdir.

c) Qiymətli kağızlar portfelindən daha səmərəli və təhlükəsiz istifadəsinin reallaşdırılmasını təmin etməkdən ibarətdir.

d) Bütün variantlar doğrudur.

e) Balanslaşdırılmış portfel strategiyasından istifadənin tənzimlənməsini nəzərdə tutur.

72. Bazar iqtisadiyyatı şəraitində hansı investorlar fəaliyyət göstərir

a))Strateji və portfel investorlar.

b) Yerli və xarici investorlar.

c) Portfelli və portfelsiz investorlar.

d) Dövlətdən asılı olan investorlar.

e) Müstəqil fəaliyyət göstərən investorlar.

73.Portfel investorunun məqsədi.

- a))Həm dividendlərin formasında,həm də sahib olduğu səhm paketini alış qiymətindən baha satmaq hesabına investisiya gəliri əldə etməkdir.
- b) Hansı yolla olur-olsun öz pulunu artırmaqdır.
- c) Xarici investorun müəssisələrinə sahiblənməkdə.
- d) Vergidən azad olmaqdır
- e) Yeni-yeni layihələrlə çıxış etməkdir.

74.Portfel investoru səhm paketini hansı müddətdə alır.

- a))Bir neçə gündən bir neçə ilə qədər.
- b) Həmişəlik.
- c) Heç almır.
- d) Baxır o səhm paketinə.
- e) Ölkə başçısı icazə verdiyi müddətə

75.Portfel investorlar hansı formalarda çıxış edir

- a))Banklar,ixtisaslaşmış investisiya şirkətləri,investisiya fondları və s.maliyyə qurumları formasında.
- b) Hüquqi şəxslər formasında.
- c) Fiziki şəxslər formasında.
- d) Xarici investorlar formasında
- e) Yerli investorlar formasında.

76.İnvestisiya portfelinin növü və strukturu nədən əhəmiyyətli dərəcədə asılıdır.

- a))İnvestisiya strtegiyasının məqsədlər sistemindən.
- b) Yerli investorların fəaliyyət istiqamətindən.
- c) Xarici investorlarla yerli investorların münasibətlər sistemindən.
- d) Müəssisələrin fəaliyyətindən.
- e) Bütün cavablar doğrudur.

77.Geri qaytarılan vəsaitlər hansı çərçivədə ayrılır

- a))qüvvədə olan qanunvericiliyə müvafiq olaraq verilən kreditlər çərçivəsində ayrılır.
- b) bu barədə qanunvericilik hələlik qüvvəyə minməyib
- c) iqtisadi inkişaf nazirliyinin səlahiyyətlərinin göstərişi ilə
- d) bu investorların özlərindən asılıdır.
- e) bunu vergilər nazirliyi xüsusi qanunla tənzimləyir.

78.investisiya fəaliyyətinin müxtəlif mənbələrdən maliyyələşdirilməsi kim tərəfindən həyata keçirilir

- a))AR-nın qanunvericiliyinin və normativ aktlarının tələbləri nəzərə alınmaqla dövlət və yerli orqanlar tərəfindən həyata keçirilir.
- b) AR-nın qanunvericiliyinə normativ aktlarının tələbləri nəzərə alınmaqla xarici və yerli investorlar tərəfindən həyata keçirilir.
- c) AR-nın qanunvericiliyinin normativ aktlarının tələbləri nəzərə alınmaqla xarici işlər nazirliyi tərəfindən həyata keçirilir
- d) AR-nın bununla bağlı qanunvericilik aktı hələlik qəbul olunmayıb.
- e) bütün variantlar doğrudur.

79.Dövlətin investisiya siyasətivə sferalarına tələb olunan kapital qoyuluşlarının səviyyə və strukturunun təmin edən investisiya aktivliyi bir-biri ilə əlaqəli məqsədlər kompleksidir:

- a) dünya iqtisadiyyatının eyni sahə
- b) ölkə iqtisadiyyatında müxtəlif sahə
- c) davamlı iqtisadiyyatda müxtəlif sahə
- d) postindustrial iqtisadiyyatda seçilmiş sahəsi
- e) bazar iqtisadiyyatında müxtəlif sahə

80.İnvestisiya siyasətinin əsas prinsipləri hansılardır?

- a) iqtisadiyyatın real sektoruna yönələn investisiyaların səmərəliliyinin təmin edən faiz dərəcəsinin müəyyən edilməsi
- b) vergi sisteminin sadələşdirilməsi
- c))bütün bəndlərdə qeyd olunanlar
- d) amortizasiya siyasətinin təkmilləşdirilməsi
- e) xüsusi investisiya qoyuluşlarının dövlət zəmanəti

81.İnvestisiya siyasətinin əsas prinsipləri hansılardır?

- a) investisiya cəlbəediciliyi baxımından müəssisələrin yenidən qurulmasına şərait yaratması
- b) əhalinin yığımlarını stimullaşdırmaq məqsədi ilə investisiya üsullarının azaldılması üçün şəraitin təkmilləşməsi
- c) büdcə vəsaitinin məqsədli istifadəsinə nəzarətin gücləndirilməsi

d) vergi sisteminin sadələşdirilməsi

e))bütün bəndlərdə qeyd olunanlar

82.Aşağıdakılardan hansı investisiya siyasətinin istiqamətləridir?

a) vergi sisteminin sadələşdirilməsi

b) prioritet investisiya layihələrin seçilməsi

c))investisiya qoyuluşlarının səmərəliliyinin artırılması

d) ölkə iqtisadiyyatının strukturunun yenidən qurulmasını təmin etmək

e) amortizasiya siyasətinin təkmilləşdirilməsi

83.İnvestisiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

a) ölkə iqtisadiyyatının struktur yenidənqurulmasını təmin etmək

b))bütün bəndlərdə qeyd olunanlar

c) yeni iş yerlərinin yaradılması

d) ipoteka kreditinin inkişafı üçün şəraitin yaradılması

e) vençur investisiyaların formalaşması və inkişafı üçün şəraitin yaradılması

84.İnvestisiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

a))bütün bəndlərdə qeyd olunanlar

b) investisiya məqsədi ilə əhalinin pul vəsaitləri

c) kiçik biznes dəstəklənməsi

d) investisiya prosesinin həyata keçirilməsi üçün güzəşt sisteminin təkmilləşdirilməsi

e) yeni iş yerlərinin yaradılması

85.« ...ölkənin davamlı inkişafı, istehsal və elmin vəhdəti üçün zəruridir» cümləsində hansı söz buraxılmışdır?

a) davamlı inkişaf siyasəti

b))innovasiya siyasəti

c) sosial siyasəti

d) investisiya siyasəti

e) ekoloji siyasət

86.İnnovasiya siyasətinin istiqaməti deyil:

a) elmin inkişafını təmin edir

b) yeniliklərə elmin tələbi dəstəkləməsi ilə dövlət gələcəkdə tələbin artmasını

c) heç biri

d) biznesin innovasiya aktivliyinin artırılması üçün proqramların işlənilib

e))investisiya fəaliyyətində lizinq xidmətlərinin inkişafı

87.Tətbiq xarakterinə görə innovasiyalar aşağıdakılardan hansılardır?

a) investisiya innovasiyaları

b) sadə

c) radikal

d) ordinal

e))yeni məhsulun istehsalına və istifadəsinə yönəldilən

88.Tətbiq xarakterinə görə innovasiyalar aşağıdakı hansı variantlarda düzgün verilmişdir?

a) istehsalın və bazarın tələbi ilə şərtlənən

b))yeni məhsulların istehsalına və istifadəsinə yönəldilən

c) yeni strukturun qurulmasına və fəaliyyətinə yönəldilən

d) istehlakçı və investisiya innovasiyaları

e) yeni texnologiyanın yaradılmasına və tətbiqinə istiqamətlənən

89.Meydana çıxma stimuluna görə innovasiyalar hansılardır:

a) istehsalın tələbi

b) texnikanın tələbi

c) bazarın tələbi

d))bütün bəndlərdə qeyd olunanlar

e) heç bir aid deyil

90.Investisiyaların yeniliklərə yönəldilməsi aşağıdakılardan hansılardır?

a) innovasiyaların inkişafı və həyata keçirilməsi üçün əlverişli vəsait yaratmaq

b) innovasiyalı fəaliyyəti həyata keçirən kadrların hazırlanması, dövlət tərəfindən dəstəklənməsi

c) xarici iqtisadi fəaliyyətdə milli innovasiyalı məhsulları dəstəkləmək

d))bütün bəndlərdə qeyd olunanlar

e) heç biri

91.Innovasiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

a) yeni məhsulların rəqabət qabiliyyətinin artırılması

b) elmi-texniki potensialın inkişafının səmərəli yerləşdirilməsi

c))bütün bəndlərdə qeyd olunanlar

d) ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi

e) innovasiya fəaliyyəti üçün iqtisadi, hüquqi və təşkilat şəraitinin yaradılması

92.İnnovasiya siyasətinin məqsədləri aşağıdakılardan hansılardır?

- a) şəxsiyyət, cəmiyyət və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi
- b) elmi-texniki potensialın strukturunun formalaşması
- c) sosial-iqtisadi məsələlərin həlli
- d))bütün bəndlərdə qeyd olunanlar
- e) ən mühüm sosial vəzifələrin reallaşması

93.İnvestisiya-innovasiya siyasətin formalaşmasına hansılar daxildir:

- a) büdcə vasitələri hesabına dövlətin investisiya prosesində bilavasitə iştirakı
- b))bütün bəndlərdə qeyd olunanlar
- c) investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması
- d) investisiya resurslarının amortizasiyası
- e) investisiya resurslarının formalaşması

94.İnvestisiya resurslarının formalaşmasına hansılar daxil deyildir?

- a) investisiya resurslarının amortizasiyası
- b) investisiya fəaliyyəti üçün əlverişli şəraitin yaradılması
- c))elmi-texniki potensialın strukturunun formalaşması
- d) investisiya resurslarının formalaşması
- e) büdcə vasitələri hesabına dövlətin investisiya prosesində bilavasitə iştirakı

95.İnnovasiya siyasətinin vəzifələri hansılardır?

- a) dövlət innovasiya siyasəti prioritetlərinin müəyyən edilməsi və reallaşdırılması
- b) iqtisadiyyata mütərəqqi struktur dəyişikliklərinin təmin edilməsi
- c))bütün bəndlərdə qeyd olunanlar
- d) innovasiya fəaliyyəti infrastrukturunun yaradılması və inkişafı
- e) innovasiya fəaliyyətinin inkişafında elm sferalarının qarşılıqlı təsirinin təmin edilməsi

96.Kapital qoyuluşlarında dövlətin iştirakı neçə növ və formada olur?

- a))13
- b) 15
- c) 18
- d) 7
- e) 5

97.Dövlət kapital qoyuluşlarının maliyyə xərcləri neçə qayda üzrə planlaşdırılır?

- a) 5

- b) 7
- c))2
- d) 3
- e) 10

98.Dövlət investisiya siyasətinin istiqaməti deyil:

- a) investisiya resurslarının səfərbər olunub formalaşması
- b) bütün bəndlərdə qeyd olunanlar
- c) büdcə vəsaiti hesabına dövlətin investisiya fəaliyyətində bilavasitə iştirakı
- d))öz vəsaitlərində məqsədyönlü istifadəyə nəzarətin həyata keçirilməsi
- e) heç biri

99.İnvestisiya fəaliyyətinin subyektlərinə kimlər daxildir?

- a) investorlar
- b) podratçılar
- c) sifarişçilər
- d) kapital qoyuluşları obyektlərinin istifadəçiləri
- e))bütün bəndlərdə qeyd olunanlar

100.Podratçılar kimlərdir?

- a) özlərinin şəxsi vəsaitlərindən istifadə etməklə kapital qoyuluşlarını həyata
- b) investorun tapşırığı ilə investisiya layihələrinin reallaşmasını həyata keçirən
- c))müqavilə və dövlət kontraktı üzrə işləri yerinə yetirən fiziki və hüquqi şəxslər;
- d) fiziki və hüquqi şəxslər,xarici şəxslər,dövlət orqanları, xarici
- e) hec biri

101.Lizenziyalaşdırılma işlərin və fəaliyyət növlərinin həyata keçirilməsinə lisenziyaya malik olurlar:

- a) investorlar
- b) sifarişçilər
- c))podratçılar
- d) kapital qoyuluşu obyektlərinin istifadəçiləri
- e) bütün bəndlərdə qeyd olunanlar

102.İnvestora aid deyil

- a) müqavilə ilə nəzərdə tutulan digər hüquqların həyata keçirmək;
- b) öz vəsaitlərindən məqsədyönlü istifadəyə nəzarətin həyata keçilmək;

- c) kapital qoyuluşlarının həcm və istiqamətlərinin müstəqil müəyyən etmək;
- d))prioritet investisiya layihələrinin qeydiyyat qaydalarını təsdiq etmək;
- e) dövlət qanunvericiliyi ilə təyin olunmuş kapital qoyuluşları formasında

103.Hansı AR-nın səlahiyyətlərinə aiddir:

- a) müqavilə ilə nəzərdə tutulan digər hüquqların həyata keçirmək;
- b) milli layihələrin seçimi, tərtibi, maliyyələşdirilməsi
- c))bütün bəndlərdə qeyd olunanlar
- d) regional səviyyəli layihələrin ekspertizası və siyahıların formalaşması
- e) heç biri deyil

104.Aqressiv qiymətli kağızlar portfeli nədir.

- a))aktiv və satılan qiymətli kağızların məcmusudur.
- b) daha az gəlirli qiymətli kağızların məcmusudur.
- c) daha az satılan qiymətli kağızların məcmusudur.
- d) fiziki şəxslərində istifadəçisi olduqları qiymətli kağızların məcmusudur.
- e) ancaq hüquqi şəxslər tərəfindən istifadə olunan qiymətli kağızların məcmusudur.

105.Konservativ qiymətli kağızlar portfeli nədir?

- a))Daha az gəlirli,lakin etibarlı,yəni az riskli qiymətli kağızlardan ibarətdir.
- b) Aktiv və satılan qiymətli kağızların məcmusudur.
- c) Daha çox gəlirli,lakin etibarlı qiymətli kağızlardan ibarətdir.
- d) Daha çox riskli qiymətli kağızlardan ibarətdir.
- e) Daha az satılan qiymətli kağızların məcmusudur.

106.Maliyyə investisiya portfeli dedikdə nə başa düşürük.

- a))Müəssisələrin bazarda yerinin möhkəmləndirilməsindən və başqa müəssisələrin fəaliyyətinin idarə edilməsindən gəlir əldə etmək məqsədini daşıyır
- b) Müəssisələr bazarda yerinin dəyişdirilməsindən gəlir əldə etmək məqsədini daşıyır.
- c) Bir qayda olaraq müəssisələrin inkişafına,onların təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə yönəldilir.
- d) Ümumilikdə belə bölgü yoxdur.
- e) Bütün variantlar doğrudur.

107.İnvestisiya qoyuluşları hansı formalarda həyata keçirilir.

- a))İnvestisiya qoyuluşları hansı formalarda həyata keçirilir.
- b) Ancaq maliyyə formasında

- c) Ancaq əşya formasında
- d) Ancaq qızıl formasında
- e) Ancaq qiymətli kağızlar formasında

108.İnvestisiya fəaliyyətinin həyata keçirilməsi üçün onun.....

- a))Maliyyələşdirmə mənbələri olmalıdır.
- b) Yaxşı investorları olmalıdır.
- c) Zəngin təbii sərvətləri olmalıdır.
- d) Yaxşı işçi qüvvəsi olmalıdır.
- e) Qanunlar toplusu olmalıdır.

109.Bütün maliyyələşdirmə mənbələrini hansı əlamətlər üzrə təsnifləşdirmək olar.

- a))Mülkiyyət münasibətlərinin əlamətləri üzrə
- b) Qızıl ehtiyatlarının əlamətləri üzrə
- c) Yerli investorların şəxsi mülkiyyətləri üzrə
- d) Xarici investorların şəxsi mülkiyyətləri üzrə
- e) Bütün variantlar doğrudur.

110.Maliyyələşdirmə mənbələri mülkiyyət münasibətlərinə görə hansılara bölünür

- a))Mənbələr mülkiyyət münasibətlərinə görə xüsusi cəlb edilmiş və borc vəsaitlərinə bölünür.
- b) Mənbələr mülkiyyət münasibətlərinə görə ümumi cəlb edilmiş və nəgd vəsaitlərinə bölünür.
- c) Mənbələr mülkiyyət münasibətlərinə görə heç bir bölgüyə ehtiyac duymur.
- d) Mənbələr mülkiyyət münasibətlərinə görə investorların şəxsi istəyindən asılı olaraq bölünür.
- e) İqtisadi İnkişaf Nazirinin xüsusi sərəncamı ilə bölünür.

111.Həm dövlət səviyyəsində,həm də müstəqil təsərrüfat subyektləri səviyyəsində investisiya qoyuluşlarının maliyyələşmə mənbələri.....

- a))Prinsipcə analoji olsa da məzmununa görə müəyyən fərqlərə malikdir.
- b) Prinsipcə analoji olduğu kimi məzmununa görə müxtəliflik yoxdur.
- c) Heç bir sahədə fərqləri yoxdur
- d) Variantların hansı doğrudur.
- e) Bu iqtisadi inkişaf nazirliyinin səviyyəsində fərqlənə bilər.

112.İnvestisiya qoyuluşlarının maliyyələşmə mənbələri hansı qruplarda aparılır.

- a))Dövlət resursları və müəssisə resursları
- b) Ancaq dövlət resursları
- c) Ancaq müəssisə resursları
- d) Büdcə resursları
- e) Dövlət borcları

113.İnvestisiya qoyuluşlarının maliyyələşmə mənbələrinin dövlət resursları hansı növləri əhatə edir

- a))Xüsusi vəsait,cəlb olunan vəsait,borc vəsait
- b) Ancaq xüsusi vəsait olur
- c) Cəlb olunan vəsait,xüsusi vəsait və ümumi vəsait
- d) Borc vəsaiti və ümumi vəsait
- e) Heç bir növü əhatə etmir.

114.İnvestisiya qoyuluşlarının maliyyələşmə mənbələrinin müəssisə resursları hansı növlərə bölünür

- a))Xüsusi vəsait,cəlb olunmuş vəsait,borc vəsaiti
- b) Ancaq xüsusi vəsait
- c) Ancaq cəlb olunmuş vəsait
- d) Borc vəsaiti və ümumi vəsait
- e) Ümumi və xüsusi vəsait

115.Dövlət resurslarının xüsusi vəsait növü dedikdə nə düşürük

- a))Dövlət büdcəsi və yerli büdcələr,büdcədən kənar fondlar.
- b) Dövlətin kredit sistemi
- c) Dövlətin sığorta sistemi
- d) Dövlət borcları
- e) Müəssisənin xüsusi investisiya ehtiyatları

116.Dövlət resurslarının cəlb olunan vəsait növü dedikdə nə başa düşürük.

- a))Dövlətin kredit sistemi,dövlətin sığorta sistemi
- b) Dövlət borcları
- c) Dövlət büdcəsi
- d) Müəssisənin xüsusi investisiya ehtiyatları
- e) müəssisənin maliyyə mənbələri

117.Dövlət resurslarının borc vəsaiti dedikdə nə başa düşürük

- a))Dövlət borcları (dövlət borcu,xarici borclar,beynəlxalq kredit)
- b) Dövlətin kredit sistemi
- c) Dövlətin sığorta sistemi
- d) Dövlət büdcəsi
- e) Paylar,bağışlanmalar

118.müəssisə resurslarının xüsusi vəsait növü dedikdə nə başa düşürük.

- a))Müəssisənin xüsusi investisiya ehtiyatları
- b) Paylar,bağışlanmalar.
- c) Investisiya şirkətlərinin investisiya ehtiyatları
- d) Rezident sığorta şirkətlərinin investisiya resursları
- e) Dövlətin kredit sistemi.

119.Mülkiyyət növlərinə görə maliyyələşmə mənbələri necə fərqləndirilir.

- a))Dövlət maliyyələşdirmə mənbələri,təsərrüfat subyektlərinin maliyyə resursları,xarici investorların vəsaitləri.
- b) Dövlət maliyyələşdirmə mənbələri,iqtisadi inkişaf nazirliyinin maliyyə resursları.
- c) Təsərrüfat subyektlərinin maliyyə resursları,vergilər nazirliyinin maliyyə resursları.
- d) Xarici investorların vəsaitləri,yerli investorların vəsaitləri.
- e) Xarici investorların vəsaitləri,xarici işlər nazirliyinin maliyyə resursları

120.dövlət maliyyələşdirmə mənbələri dedikdə nə başa düşürük?

- a))buraya büdcə və büdcədən kənar fondların vəsaiti,dövlət borcu və dövlət əmlakı da daxil olmaqla digər resurslar daxildir.
- b) ancaq büdcə və büdcədən kənar fondların vəsaiti nəzərdə tutulur.
- c) ancaq dövlət borcu və dövlət əmlakı daxildir.
- d) xarici investorlardan alınan vəsaitlər daxildir.
- e) dövlət resursları

121.Qarışıq investiyalaşdırma əsasında obyektlərin maliyyələşdirilməsi kreditləşdirilməsi hansı vəsait hesabına həyata keçirilir.

- a))Dövlət büdcəli müəssisə,təşkilatlar və digər hüquqi şəxslərin öz vəsaitləri hesabına həyata keçirilir.
- b) ancaq dövlətin büdcəsi tərəfindən
- c) hüquqi və fiziki şəxslər tərəfindən
- d) iqtisadi inkişaf nazirliyinin maliyyə fondu tərəfindən

e) xarici investorların vəsaitlərindən

122.Portfel investisiya dedikdə nə başa düşülür?

a) səmərəli investisiya

b) kapital qoyuluşları

c) qiymətli kağızlara vəsait qoyuluşu

d) investorların maraqlarının qorunması

e) maliyyə lizinqinin inkişafı

123.Portfel dəyərinin artımı neçə yerə bölünür?

a) 4

b) 7

c) 6

d) 9

e) 12

124.İnvestorlar neçə yerə ayrılır?

a) 3

b) 5

c) 7

d) 10

e) 2

125.Portfel investisiyaları neçə mərhələyə ayrılır?

a) 7

b) 8

c) 10

d) 1

e) 5

126.İnvestisiya portfelinin metodu neçə cür olur?

a) 3

b) 8

c) 5

d) 7

e) 4

127.İnvestisiya portfelinin idarə olunması dedikdə nə başa düşülür?

- a) obyektlər məcmusu
- b) subyektlər məcmusu
- c))metodlar məcmusu
- d) növ məcmusu
- e) meyar məcmusu

128.Maliyyə aktivləri neçə idarəetmə üsulla ayrılır?

- a) 5
- b) 7
- c) 4
- d))2
- e) 9

129.İdarəetmə strategiyası hansıdır?

- a))aktiv
- b) lokal
- c) dəyişkən
- d) struktur
- e) yenilik

130.İdarəetmə strategiyası hansıdır?

- a) struktur
- b) dəyişkən
- c))passiv
- d) təhlil
- e) lokal

131.Müxbir hesab nədi?

- a) firma adları
- b))bankların hesabları
- c) müəssisə formaları
- d) xarici rezidentlərin hesabları
- e) vətəndaşların pulları

132.Aşağıdakı variantlardan investitsiyadan gələn gəlirlərə hansı variant aid deyil?

- a) muzzdlu işlə əlaqədar əldə edilən gəlir;
- b))çirkli pulların yuyulmasından əldə edilən gəlir;

- c) muzzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
- d) vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər;
- e) mövsümi işdən əldə edilən gəlir;

133.İnvestisiya prosesinin son məqsədi nədir?

- a))mənfəət.
- b) Uzun müddətli proses.
- c) İstehsalat.
- d) Mənfəətə keçid.
- e) İnşaat.

134.investisiya prosesində işlədilən risk anlayışı nə deməkdir ?

- a))İnvestor tərəfindən qoyulan vəsaitin itirilməsi və ya arzuolunmaz nəticələrlə üzləşməsi ehtimalından ibarətdir.
- b) İnvestorların iqtisadi sabillik olmayan ölkələrdə fəaliyyətə başlaması.
- c) İnvestorların siyasi sabitlik olmayan ölkələrdə fəaliyyətə başlaması.
- d) İnvestorların ciddi qanun pozğunluqları ilə üzləşməsi.
- e) Dövlətin investorlar üçün şərait yaratmaması.

135.İnvestisiya sahəsində mövcud olan risklər əsasən hansı qruplarda müəyyənləşir

- a))Ümumiyyətlə bu sahədə mövcud olan risklər müxtəlif olsalar da onlar əsasən iki qrupda müəyyənləşdirilir. 1. Ölkənin siyasi iqtisadi vəziyyəti ilə xarakterik olan ümumi risklər 2. Konkret obyektlə bağlı kommersiya riski formasında çıxış edən risklər
- b) ümumiyyətlə bu sahədə mövcud olan risklər müxtəlif olsalar da onlar əsasən üç qrupda müəyyənləşdirilir. 1. ölkənin siyasi- iqtisadi vəziyyəti ilə xarakterik olan ümumi risklər. 2. kommersiya riski
- c) müxtəlif olsalarda qruplara bölünmür.
- d) qruplara bölgü investorların özləri tərəfindən müəyyənləşdirilir. .
- e) dövlət və özəl sektorların razılaşmaları əsasında 3 qrupa bölünür. 1. İqtisadi vəziyyətlə bağlı olan risklər. 2. Siyasi şəraitdən asılı olan risklər. 3. Beynəlxalq şəraitin doğurduğu risklər.

136.Risk əmsalı dedikdə nə başa düşülür.

- a))Yaranan riskin həcmi ilə investorun maliyyə resurslarının müqayisəsi riskin səviyyəsini xarakterizə etməklə risk əmsalı kimi müəyyənləşdirilir.

- b) Yaranmaqda olan riskin həcmi ilə dövlətin maliyyə resurslarının müqayisəsi risk əmsalı kimi müəyyənləşdirilir
- c) Dövlətlə investorlar arasında yaranan anlaşılmaz maliyyə resurslarının müqayisəsi risk əmsalı kimi xarakterizə olunur.
- d) Ümumiyyətlə risk əmsalı deyilən bir şey mövcud deyil.
- e) Xarici investorlarla yerli investorlar arasında maliyyə resurslarının müqayisəsi risk əmsalı kimi müəyyənləşdirilir

137.Risk əmsalının müəyyən edilməsi üçün hansı formuldan istifadə edilir?

- a) $R = L/S$
- b) $S = R/L$
- c) $L = R/S$
- d) $R = S/L$
- e) $S = L/R$

138.Risk oblastı dedikdə nə başa düşürük?

- a))Elə bir ümumi itkilər zonası nəzərdə tutulur ki,onun sərhədlərində İtkilər tərtib olunmuş risk səviyyəsinin son qiymətlərindən yüksək olmur.
- b) Elə bir ümumi itkilər zonası nəzərdə tutulur ki,səviyyəsinin ilkin qiymətlə bərabər olsun.
- c) Elə bir ümumi itkilər zonası nəzərdə tutulur ki,onun sərhədlərində itkilər tərtib olunmuş risk səviyyəsinin son qiymətindən yüksək olsun.
- d) Ümumiyyətlə risk oblastı deyilən bir anlayış mövcud deyil.
- e) İstənilən investisiya layihəsi müzakirə edilərkən,onun həyata ktçirilməsinə təsir göstərə biləcək amillərin öyrənilməsi risk oblastı adlanır

139.Qiymətli kağızlar hansı vəzifəni yerinə yetirməlidir?

- a))Bazarı,pula malik və pula ehtiyacı olan subyektləri əlaqələndirmək vəzifəsini yerinə yetirməlidir.
- b) Özəl sektoru dirçəltməlidir.
- c) Təhsil sistemini dirçəltməlidir
- d) Qızıla olan ehtiyacı aradan qaldırmalıdır.
- e) Sosial təbəqəni təmin etməlidir.

140.“Azərbaycan İnvestisiya Şirkəti” dividend ala bilərmi

- a))Şirkət öz payına mütənasib dividend ala bilər.

- b) Şirkət özəl sektorun payına mütənasib dividend ala bilər.
- c) Şirkət dövlət sektorunun payına uyğun dividend ala bilər.
- d) şirkətlərin heç bir dividend almaq səlahiyyəti yoxdur.
- e) Bu məsələ dövlətin səlahiyyətinə aid olan bir məsələdir.

141.Şirkətlərin dividend almaq mexanizmi hansı ölkədə daha geniş yayılıb.

- a))İngiltərədə.
- b) Rusiya federasiyasında.
- c) Azərbaycanca.
- d) Afrika ölkələrində
- e) Türkiyə cümhuriyyətində.

142.İlk dəfə Milli innovasiya sistemi anlayışı nə zaman tədqiq edilmişdir?

- a))1987
- b) 1990
- c) 1966
- d) 1960
- e) 1999

143.Milli innovasiya sistemində təsvir edilmişdir?

- a))yaponiya innovasiya sistemini
- b) amerikan innovasiya sistemi
- c) fransa innovasiya sistemi
- d) rusiya innovasiya sistemi
- e) heç biri

144.Milli innovasiya sisteminin struktur elementləri nədir?

- a) Dövlət
- b) Biznes
- c) Təhsil müəssisələri
- d))Bütün bəndlərdə qeyd olunanlar
- e) heç bir

145.YUNESKO-nun təsnifatına görə elmi-texniki fəaliyyət neçə tərkib hissədən ibarətdir?

- a) 1
- b))3
- c) 4

d) 5

e) 6

146.Dövlətin elmi texniki siyasəti neçə istiqamətdə aparılır?

a) 1

b) 4

c))2

d) 5

e) 6

147.İnnovasiya infrastrukturunun neçə tərkib hissəsi var?

a))4

b) 1

c) 5

d) 6

e) 7

148.İnnovasiya mərkəzi :

a) İnvestor və kreditorların axtarışı ilə məşğul olurlar

b) Kiçik biznesin informasiya təminatı həyata keçirir

c) Marketing tədqiqatlarla məşğul olur

d) Konsalting xidmətlər göstərirlər

e))Bütün bəndlərdə qeyd olunanlar

149.Texnoparklar:

a))elm və sənayenin integrasiya formasıdır

b) vergi bazasını optimallaşdırmaq

c) müəssisədə ixtira fəaliyyətini reallaşdırmaq

d) maliyyə resurslarının məcmusu

e) heç biri

150.İnkubatorun əsas vəzifəsi nədir?

a))kiçik biznes subyektlərinin inkişafı və dəstəklənməsi üçün əlverişli təşkilatı-iqtisadi şəraitin yaradılması

b) intellektual əməyin motivasiyası

c) Hər konkret dövr üçün investisiyaların həcmi

d) investisiya layihələrinə təsir edən amillərlə əlaqəli risklər

e) heç biri

151.Şərti olaraq texnoparkları neçə modeldə birləşdirmək olar?

a) 4

b) 5

c))3

d) 6

e) 7

152.Amerikan modelində neçə tip texnopark mövcuddur?

a))3

b) 5

c) 6

d) 4

e) 8

153.Texnopolislər ilk dəfə nə vaxt yaradılıb?

a) 1970

b) 1979

c))1982

d) 2000

e) 2005

154.Beynəlxalq maliyyə transferinin mühüm hissəsini təşkil edən birbaşa investisiyaların neçə faizi TMŞ-lər tərəfindən həyata keçirilir?

a) 50 %-i;

b))90 %-i;

c) 40 %-i;

d) 70 %-i;

e) 80 %-i;

155.Müddət əlamətinə görə borc müqaviləsi neçə cür olur?

a) qarşılıqlı

b))müddətli, müddətsiz

c) bu sualın düzgün cavabı yoxdur

d) müddətli

e) müddətsiz

156.Müddətə görə beynəlxalq kapital qoyuluşları neçə hissəyə bölünür?

- a) 12
- b))2
- c) 3
- d) 4
- e) 6

157.İstifadə olunma xarakterinə görə beynəlxalq kapital qoyuluşları neçə qrupa ayrılır?

- a) 6
- b))2
- c) 3
- d) 4
- e) 5

158.Xarici investisiyaları həyata keçirməyin hüquqi formalarına görə birgə müəssisələr (a joint venture) hansılardır?

- a) əsas fondlara aid edilən əmlakın müəyyən haqq ilə müqavilə əsasında müvəqqəti olaraq xarici şirkətlərin istifadəsinə verilməsidir. İcarə müddəti, mənfəət, risk və digər amillər müqavilə ilə təsbitlənir;
- b))bu zaman xarici və yerli müəssisələr hər hansı konkret biznes aparmaq üçün öz güclərini birləşdirirlər. Nəzarət və qərar qəbul etmə səlahiyyətləri və onlara uyğun olaraq risk və mənfəətin bölüşdürülməsi payda iştirak dərəcəsinə uyğun olaraq həyata keçirilir;
- c) Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birgə öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;
- d) Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birgə öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip

sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;

- e) Bu filiallar da öz növbəsində şöbələr, qız və assosiasiya şirkətlərinə bölünürlər. Şöbələr xaricdə qeydiyyatdan keçsələr də, ayrıca balansə malik müstəqil şirkət deyildir və bütünlükdə (100 %) qohum firmaya məxsusdur;

159.Xarici investisiyaları həyata keçirməyin hüquqi formalarına görə konsessiya (consession) hansılardır?

- a) bu zaman xarici və yerli müəssisələr hər hansı konkret biznes aparmaq üçün öz güclərini birləşdirirlər. Nəzarət və qərar qəbul etmə səlahiyyətləri və onlara uyğun olaraq risk və mənfəətin bölüşdürülməsi payda iştirak dərəcəsinə uyğun olaraq həyata keçirilir;
- b))Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birgə öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;
- c) əsas fondlara aid edilən əmlakın müəyyən haqq ilə müqavilə əsasında müvəqqəti olaraq xarici şirkətlərin istifadəsinə verilməsidir. İcarə müddəti, mənfəət, risk və digər amillər müqavilə ilə təsbitlənir;
- d) Xüsusi təsərrüfat kompaniyalarının müvəqqəti ittifaqıdır. Qarşılıqlı işgüzar əməliyyatları icra etmək məqsədilə firmalar və ya banklar arasında (o cümlədən müxtəlif ölkələrdə) bağlanan sazişlər nəzərdə tutulur. Məs: Azərbaycanda neft sektorunda yaradılmış neft konsorsiumları ABƏŞ, XBNŞ,ŞAƏŞ və s;
- e) Bu filiallar da öz növbəsində şöbələr, qız və assosiasiya şirkətlərinə bölünürlər. Şöbələr xaricdə qeydiyyatdan keçsələr də, ayrıca balansə malik müstəqil şirkət deyildir və bütünlükdə (100 %) qohum firmaya məxsusdur;

160.Xarici investisiyaları həyata keçirməyin hüquqi formalarına görə konsorsium (consortium) hansılardır?

- a) bu zaman xarici və yerli müəssisələr hər hansı konkret biznes aparmaq üçün öz güclərini birləşdirirlər. Nəzarət və qərar qəbul etmə səlahiyyətləri və onlara uyğun

olaraq risk və mənfəətin bölüşdürülməsi payda iştirak dərəcəsinə uyğun olaraq həyata keçirilir;

- b))Xüsusi təsərrüfat kompaniyalarının müvəqqəti ittifaqıdır. Qarşılıqlı işgüzar əməliyyatları icra etmək məqsədilə firmalar və ya banklar arasında (o cümlədən müxtəlif ölkələrdə) bağlanan sazişlər nəzərdə tutulur. Məs: Azərbaycanda neft sektorunda yaradılmış neft konsorsiumları ABƏŞ, XBNŞ,ŞAƏŞ və s;
- c) Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birgə öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;
- d) əsas fondlara aid edilən əmlakın müəyyən haqq ilə müqavilə əsasında müvəqqəti olaraq xarici şirkətlərin istifadəsinə verilməsidir. İcarə müddəti, mənfəət, risk və digər amillər müqavilə ilə təsbitlənir
- e) Bu filiallar da öz növbəsində şöbələr, qız və assosiasiya şirkətlərinə bölünürlər. Şöbələr xaricdə qeydiyyatdan keçsələr də, ayrıca balansə malik müstəqil şirkət deyildir və bütünlükdə (100 %) qohum firmaya məxsusdur;

161.Xarici investisiyaları həyata keçirməyin hüquqi formalarına görə icarə (lesae: rent) hansılardır?

- a) bu zaman xarici və yerli müəssisələr hər hansı konkret biznes aparmaq üçün öz güclərini birləşdirirlər. Nəzarət və qərar qəbul etmə səlahiyyətləri və onlara uyğun olaraq risk və mənfəətin bölüşdürülməsi payda iştirak dərəcəsinə uyğun olaraq həyata keçirilir;
- b))əsas fondlara aid edilən əmlakın müəyyən haqq ilə müqavilə əsasında müvəqqəti olaraq xarici şirkətlərin istifadəsinə verilməsidir. İcarə müddəti, mənfəət, risk və digər amillər müqavilə ilə təsbitlənir;
- c) Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birgə öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip

sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;

- d) Xüsusi təsərrüfat kompaniyalarının müvəqqəti ittifaqıdır. Qarşılıqlı işgüzar əməliyyatları icra etmək məqsədilə firmalar və ya banklar arasında (o cümlədən müxtəlif ölkələrdə) bağlanan sazişlər nəzərdə tutulur. Məs: Azərbaycanda neft sektorunda yaradılmış neft konsorsiumları ABƏŞ, XBNŞ,ŞAƏŞ və s;
- e) Bu filiallar da öz növbəsində şöbələr, qız və assosiasiya şirkətlərinə bölünürlər. Şöbələr xaricdə qeydiyyatdan keçsələr də, ayrıca balansə malik müstəqil şirkət deyildir və bütünlükdə (100 %) qohum firmaya məxsusdur

162.Xarici investisiyaları həyata keçirməyin hüquqi formalarına görə filialların qeydiyyatdan keçirilməsi (branch) hansılardır?

- a) bu zaman xarici və yerli müəssisələr hər hansı konkret biznes aparmaq üçün öz güclərini birləşdirirlər. Nəzarət və qərar qəbul etmə səlahiyyətləri və onlara uyğun olaraq risk və mənfəətin bölüşdürülməsi payda iştirak dərəcəsinə uyğun olaraq həyata keçirilir;
- b))Bu filiallar da öz növbəsində şöbələr, qız və assosiasiya şirkətlərinə bölünürlər. Şöbələr xaricdə qeydiyyatdan keçsələr də, ayrıca balansə malik müstəqil şirkət deyildir və bütünlükdə (100 %) qohum firmaya məxsusdur
- c) Torpağın təkində və üstündəki bütün təbii sərvətləri ilə birgə öz ərazisinin bir hissəsinin xarici firmanın mülkiyyətinə vermək barədə öhdəlik götürən ölkənin bağladığı sazişdir. Ənənəvi və təkmilləşdirilmiş konsessiyalar bağlanılır. Ənənəvi konsessiyalar 99 il müddətində çox böyük ərazi üçün (indi demək olar ki, bu tip sazişlər yoxdur), təkmilləşdirilmiş konsessiyalar isə 30 il müddətə və kiçik ərazilər üçün bağlanılır;
- d) Xüsusi təsərrüfat kompaniyalarının müvəqqəti ittifaqıdır. Qarşılıqlı işgüzar əməliyyatları icra etmək məqsədilə firmalar və ya banklar arasında (o cümlədən müxtəlif ölkələrdə) bağlanan sazişlər nəzərdə tutulur. Məs: Azərbaycanda neft sektorunda yaradılmış neft konsorsiumları ABƏŞ, XBNŞ,ŞAƏŞ və s;
- e) əsas fondlara aid edilən əmlakın müəyyən haqq ilə müqavilə əsasında müvəqqəti olaraq xarici şirkətlərin istifadəsinə verilməsidir. İcarə müddəti, mənfəət, risk və digər amillər müqavilə ilə təsbitlənir;

163.Mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə hansı hallarda mənsub ola bilər?

- a) yalnız MM-də nəzərdə tutulan əsasla
- b))MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla
- c) yalnız müqavilədə nəzərdə tutulan əsasla
- d) mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə mənsub ola bilməz
- e) bütün hallarda

164.Mülki hüquqda müqavilə termini hansı mənada işlədilir?

- a) hüquqi fakt və sənəd mənasında
- b))hüquqi fakt, müqavilə öhdəliyi və sənəd mənasında
- c) sənəd mənasında
- d) müqavilə öhdəliyi mənasında
- e) hüquqi fakt mənasında

165.İnvestitsiya fəaliyyətində müqavilə hansı vaxtdan qüvvəyə minir?

- a) müqavilədə göstərildiyi andan
- b))müqavilə bağlandığı andan
- c) müqavilə üzrə tərəflərdən birinin müqavilənin icrası yönündə ilk hərəkətinin edildiyi andan
- d) tərəflərin razılığı ilə
- e) notariat orqanında təsdiq edildikdən sonra

166.İnvestitsiya fəaliyyətində müqavilənin şərtləri müqavilə bağlanana qədər yaranmış münasibətlərə tətbiq edilə bilərmə?

- a) heç bir halda edilə bilməz
- b))tərəflərin razılaşması ilə edilə bilər
- c) bütün hallarda edilə bilər
- d) MM-də nəzərdə tutulmuş konkret hallarda edilə bilər
- e) bütün hallarda edilə bilməz

167.İnvestitsiya fəaliyyətində müqavilənin şərtlərini kim təfsir edir?

- a) kreditor
- b))məhkəmə
- c) borclu
- d) tərəflər
- e) borclu və kreditor

168.Saxlama ilə bağlı bütün xərclər kimin üzərinə düşür?

- a) borclunun
- b))kreditorun
- c) heç birinin
- d) qanunvericilikdə nəzərdə tutulmayıb
- e) hər ikisinin

169.İnvestitsiya fəaliyyəti sahəsində əşyalarla bağlı müqvilə tələbləri üzrə iddia müddəti neçə ildir?

- a) 5 il
- b))3 il
- c) 2 il
- d) 4 il
- e) 1 il

170.Şəxsin qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə (satmağa) öhdəliyini təsdiq edən müqavilə necə adlanır?

- a) Opsion Kontrakt;
- b))Forvard kontrakt;
- c) Veksel kontrakt;
- d) Xüsusi kontrakt;
- e) Sığorta əməliyyatlarının aparılması üzrə kontrakt;

171.İnvestisiya sahəsində beynəlxalq qurumlar nəyə xidmət göstərir.

- a))Onların başlıca vəzifəsi ayrı-ayrı ölkələr üzrə investisiya mühitinin qiymətləndirilməsindən ibarətdir.
- b) Investisiya sahəsində belə qurumlar fəaliyyət göstərmir.
- c) Dövlətlər arasındakı münasibətlərin tənzimlənməsinə xidmət göstərir.
- d) Özəl sektorun fəaliyyətini təhlil etmək üçün fəaliyyət göstərir.
- e) Özəl sektorla dövlət sektoru arasındakı münasibətləri tənzimləyir.

172.Beynəlxalq təcrübə göstərir ki,dövlətin investisiya siyasəti.....

- a))Zaman-zaman dəyişir və ölkədə yaranmış iqtisadi durumdan asılı olaraq müəyyən edilir.
- b) Heç bir dəyişikliyə uğramır dövlət rəhbərinin səlahiyyətindən asılı olaraq dəyişilir.

- c) Zaman-zaman dəyişir də iqtisadi inkişaf Nazirliyinin xüsusi göstərişindən asılı olaraq müəyyən edilir
- d) Zaman-zaman dəyişir və ölkədə yaranmış inflyasiya ilə aradan çıxır.
- e) Heç bir dəyişikliyə uğramasada zaman keçdikcə fəaliyyətinə son qoyulur.

173.İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində hansı üsuldan istifadə olunur?

- a) analitik üsul
- b) sintetik üsul
- c) reqresiya üsulu
- d))diskont üsulu
- e) analiz üsulu

174.Diskont vasitəsi ilə:

- a) keçmişdə alınan pul vəsaitlərinin mürəkkəb faiz dərəcəsi ilə indiki zamanda
- b))xərclər, səmərə və nəticələrin eyni zamanda investisiya layihəsinin ilkin
- c) indiki pul vəsaitləri keçən il ki, pul vəsaitləri ilə müqayisə edilir;
- d) hec biri
- e) hamsı

175.Intellektual mülkiyyət hansı tərkib hissələrə ayrılır?

- a) hüquqi baza və şəxsi mülkiyyət
- b) sənaye mülkiyyəti və şəxsi mülkiyyət
- c) hüquqi baza və dövlət mülkiyyəti
- d) sənaye mülkiyyəti və dövlət mülkiyyəti
- e))hüquqi baza və sənaye mülkiyyəti

176.Müasir intellektual mülkiyyət bazarı formalaşır:

- a))tələb və təklifə görə
- b) dövlətin iqtisadi siyasətinə görə
- c) qiymətlərə görə
- d) bazanın rəqabət quruluşuna görə
- e) gəlir və xərclərin nisbətinə görə

177.İnsan kapitalına qoyulan investisiyaların əsas hissəsini həyata keçirir:

- a) hüquqi şəxslər
- b) fiziki şəxslər

- c))dövlət
- d) xarici vətəndaşlar
- e) bələdiyyələr

178.İnsan kapitalı :

- a))ÜDM nin artımının əsasıdır
- b) ÜMM nin artımının əsasıdır
- c) xalis milli məhsulun artımının əsasıdır
- d) milli gəlirin artımının əsasıdır
- e) xalis mənfəətin əsasıdır.

179.İnsan kapitalının iqtisadiyyata təsiri çox olan dövlət:

- a) Fransa
- b))Yaponiya
- c) ABŞ
- d) Böyük Britaniya
- e) İsveç

180.İnsan kapitalının dəyərinin qiymətləndirilməsində diskont metodu hesablanır :

- a) ÜDM nin gəlirlilik norması üzrə
- b))Məcmu milli sərvətin gəlirlilik normsi üzrə
- c) ÜMM nin gəlirlilik normsi üzrə
- d) x alis milli məhsulun gəlirlilik normsi üzrə
- e) milli gəlirin gəlirlilik normsi üzrə

181.İntelektual kapitalın ikinci mərhəsinə aiddir:

- a) pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir.
- b))istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında
- c) intellektual kapital satılaraq pula çevrilir,şirkətə gəlir və pul gətirir.
- d) hec biri
- e) bütün bəndlərdə qeyd olunanlar

182.İntelektual kapitalın üçüncü mərhəsinə aiddir:

- a) pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir.
- b) istehsal kapitalının elementləri intellektual məhsulun istehsal olunmasında iştirak
- c))intellektual kapital satılaraq pula çevrilir, şirkətə gəlir və pul gətirir.
- d) hec biri

e) bütün bəndlərdə qeyd olunanlar

183.İntelektual kapitalın ikinci mərhələsinə aiddir

a))istehsal kapitalının elementləri intellektual məhsulun maddiləşməsinə imkan

b) pul formasından istehsal kapitalın intellektual formasına çevrilməsi baş verir.

c) intellektual kapital satılaraq pula çevrilir,şirkətə gəlir və pul gətirir.

d) intellektual əməyin motivasiyası,yaradıcılıq aktivliyi artırılır.

e) şirkətin korporativ mədəniyyəti yüksəlir.

184.İntelektual kapital təsərrüfat fəaliyyətində istifadəsinə görə:

a) innovasiya resursu və insan resursu

b) insan resursu və istehsal resursu

c))innovasiya resursu və istehsal resursu

d) torpaq resursu və insan resursu

e) innovasiya resursu və torpaq resursu

185.İntelektual kapital risk səviyyəsinə görə bölünür:

a))2 və yüksək

b) riskli və risksiz

c) etibarlı və riskli

d) 2 və risksiz

e) Hec biri

186.Qiymətlərin maddi və intellektual obyektlərinin qiymətləndirilməsi texnologiyasına aşağıdakılar aiddir:

a) qiymətlərin obyektinin və predmetinin müəyyən edilməsi;

b) qiymətlərin məqsəd və mənbəsinin müəyyən edilməsi;

c) zəruri və kifayət qədər informasiyanın təşkili;

d) qiymətlərin obyektinin daha səmərəli istifadəsinin müəyyən edilməsi;

e))bütün bəndlərdə qeyd olunanlar

187.Beynəlxalq səviyyədə intellektual mülkiyyətin qiymətləndirilməsinin xərc metoduna daxil deyil:

a) ilkin xərclərin müəyyən edilməsi

b) ekspertin qiymətləndirilməsi

c))ekspertin qiymətləndirilməsi

d) bərpa sahələrinin hesablanması

e) hec biri

188.İnvestisiya mühiti nədir?

- a) Məhsulu investisiya şəklində çıxış edən iqtisadiyyatın sahələrinin məcmusudur
- b) İnvestisiya aktivliyinin artıran bir biri ilə əlaqəli məqsədlər kompleksidir
- c) Hər konkret dövr üçün investisiyaların həcmi və quruluşunu müəyyən edir
- d))İnvestisiya bazarının həcmi,cəlbediciliyi,risk səviyyəsini müəyyən edən daxili
- e) Hec biri

189.İnvestisiya iqliminin formalaşması necə tərkib hissədən ibarətdir?

- a))2
- b) 5
- c) 4
- d) 1
- e) 7

190.İnvestisiya mühitinə cəmiyyət tərəfindən təsir edən amilləri necə qrupa təsnifləşdirmək olar?

- a))2
- b) 5
- c) 4
- d) 1
- e) 7

191.İnvestisiya aktivliyi necə qrup amillərlə müəyyən edilir ?

- a))2
- b) 5
- c) 4
- d) 1
- e) 7

192.İnvestisiya riskləri necə qrupa bölünür?

- a))5
- b) 1
- c) 7
- d) 4
- e) 2

193. İnvestisiya iqlimi hansı parametrlərdən ibarətdir?

- a) iqtisadi və siyasi
- b) sosial və ekoloji
- c))giriş və çıxış
- d) real və qeyri real
- e) hec biri

194. Əlverişli investisiya iqliminin formalaşmasında dövlətin iqtisadi siyasəti necə istiqamətdən ibarətdir?

- a) 5
- b) 1
- c) 7
- d) 4
- e))2

195. İnvestisiya mühiti qiymətləndirilməsinə necə yanaşma mövcuddur?

- a) 1
- b))3
- c) 5
- d) 4
- e) 7

196. Ölkə investorları üçün qeyri-şəffaflıq hansı standartların meyarlarına görə qiymətləndirilir?

- a) qanunvericilik bazasının
- b) iqtisadi sistemin
- c) maliyyə siyasətinin
- d) biznesdə münasibətlərin
- e))Bütün bəndlərdə qeyd olunanlar

197. Vergi güzəştləri mexanizmi vasitəsi ilə:

- a) investisiya prosesinin məsrəfləri azalır;
- b) qoyulan kapitalın gəlirlik səviyyəsini artırır;
- c) kapital qoyuluşlarının mənbələri artır;
- d) investorları aktiv stmullaşdırır;
- e))Bütün bəndlərdə qeyd olunanlar

198.Sürətləndirilmiş amortizasiyanın tətbiqi nəticəsində:

- a) əmtəə bazarlarının həcmi artır;
- b) investisiyalara tələb artır;
- c) milli iqtisadiyyatın dayanaqlı inkişafı üçün şərait yaradılır;
- d) hec biri
- e))Bütün bəndlərdə qeyd olunanlar

199.Hüquqi formasına görə ödəmələrin növləri?

- a) vergi; - rüsum; - yığım; - kvazivergi;
- b))vergi; - rüsum; - gəlir; - kvazivergi;
- c) vergi; - rüsum; - əlavə dəyər; - ödəmə;
- d) vergi; - rüsum; - şəxsi yığım; - ödəmə;
- e) şəxsi yığım; - məqsədli yığım; - birdəfəlik; - dolay yığım.

200.Azərbaycan Respublikasında vergilər hansı normativ aktla müəyyən edilir?

- a) Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
- b))yalnız Vergi Məcəlləsi ilə
- c) Nazirlər Kabinetinin qərarı ilə
- d) bələdiyyələrin qərarı ilə
- e) yalnız Mülki Məcəllə ilə

201.Kimlər vergi ödəyicisi sayılır?

- a) Vergi Məcəlləsinə uyğun olaraq bütün hüquqi şəxslər
- b))Vergi Məcəlləsinə uyğun olaraq vergitutma obyektlərindən vergi ödəməli olan istənilən şəxs
- c) Vergi Məcəlləsinə uyğun olaraq bütün hüquqi və fiziki şəxslər
- d) Mülki Məcəlləyə uyğun olaraq sahibkarlar
- e) Vergi Məcəlləsinə uyğun olaraq bütün hüquqi şəxslər

202.Hansı fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər?

- a) fərdi sahibkarlar
- b))rezident və qeyri-rezident fiziki şəxslər
- c) pensiyaçılar
- d) əcnəbilər
- e) işləyən fiziki şəxslər

203.Dövlət vergi orqanlarına hansılar aiddir?

- a) Vergilər və Maliyyə Nazirliyi
- b))Vergilər Nazirliyi və bilavasitə ona tabe olan vergi orqanları
- c) Vergilər Nazirliyi və Gömrük Komitəsi
- d) Vergilər Nazirliyi və bələdiyyələrin uyğun vergi idarələri
- e) Vergilər və İqtisadi İnkişaf Nazirliyi

204.Verginin anlayışı?

- a) dövlət qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün pul vəsaitlərinin yığılması siyasətidir
- b))vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgənikləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi əvəzsiz ödənişdir
- c) vergi ümməcburi, fərdi, əvəzsiz, pul ödəməsi olaraq, fiziki və hüquqi şəxslərin gəlirlərindən qanunvericilikdə müəyyən edilən məbləğlərdə köçürülmə siyasətidir
- d) vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin pul təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan maliyyənin özgənikləşdirilməsi şəklində dövlət büdcəsinə əvəzsiz ödəniş siyasətidir
- e) büdcəyə sahibkələrin əvəzsiz ödəniş siyasətidir

205.Verginin ödəniş vasitələri?

- a) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 19-cu maddəsilə dollar
- b))Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 9-cu maddəsilə manatla
- c) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cu maddəsilə yevro
- d) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 19-cu maddəsilə funt-sterlinq
- e) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 5-cu maddəsilə rus pulu ilə

206.Azərbaycan Respublikasının “Valyuta tənzimi haqqında” Qanuna əsasən, valyuta obyektlərinin hansı növləri vardır?

- a) xarici valyuta - dollar - yevro - manat
- b))milli valyuta - milli valyutada qiymətli kağızlar - xarici valyuta - valyuta sərvətləri
- c) xarici valyuta - milli valyuta - investisiyalar – kapital
- d) manat - dollar - yevro - rubl
- e) manat - dollar - yevro - rubl

207.Vergi hüquq münasibətlərinin subyekti kimi bankların rolu?

- a) hesabat işlərini bir mərkəzdə cəmləyən və sonra paylayan idarə

- b))vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr
- c) Maliyyə Nazirliyinin digər tədbirləri üzrə birbaşa xərcləri həyata keçirən idarə
- d) dövlət büdcəsinin icrası prosesində onun gəlirlərinin təsdiq edilmiş hissəsini idarə edən orqan
- e) maliyyənin vahid bazaya toplanaraq bölüşdürülməsi prosesini idarə edən və əhəlinin əmanətlərinə nəzarət edən orqan

208.Azərbaycan Respublikasında vergi sisteminin hansı modelindən istifadə edilir?

- a) anqlosakson
- b))qarışıq
- c) avrokontinental
- d) latınamerikan
- e) romanqerman

209.Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri hansı qanunla tənzimlənilir?

- a) “Sahibkarlıq fəaliyyəti” haqqında Qanunu ilə;
- b))Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə;
- c) Azərbaycan Respublikasında Mülki Məcəlləsi ilə;
- d) “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;
- e) “Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında”Azərbaycan Respublikasının Qanunu ilə;

210.Ərazi prinsipi üzrə investora tətbiq edilən vergilər ?

- a) əlavə dəyər vergisi; - aksizlər; - rüsumlar;
- b))əlavə dəyər vergisi; - fiziki şəxslərdən əmlak vergisi; - aksizlər;
- c) fiziki şəxslərdən gəlir vergisi; - müəssisələrin mənfəət vergisi; - müəssisələrin əmlak vergisi;
- d) özəl subyektlərin vergisi; - ümumi subyektlərin vergisi; - xüsusi subyektlərin vergisi;
- e) torpaq vergisi; - yol vergisi; - dövlət vergisi;

211.Muzd müqavilində investora (sifarişçi)vasitəçilik xidmətləri göstərən şəxs necə adlanır?

- a) sahibkar
- b))broker
- c) makler

d) biznesmen

e) icraçı

212.Vergi ödəyicisinə aid məlumat digər şəxsə necə verilə bilər?

a) xüsusi icazə ilə;

b))vergi ödəyicisinin yazılı icazəsi ilə;

c) vergi ödəyicisinin şifahi icazəsi ilə;

d) vergi ödəyicisinin qərarı ilə;

e) qeyri-hökumət təşkilatının icazəsi ilə;

213.Vergi öhdəliyinin yerinə yetirilməsi başqa şəxsin üzərinə qoyula bilərmi?

a) bəli

b))xeyr

c) ümumi təsərrüfatı birgə idarə edən yaxın qohumların üzərinə qoyula bilər

d) yalnız ərin (arvadın) üzərinə qoyula bilər

e) qonşuların

214.Kimin qərarı ilə investidlərə vergilərin ödənilməsi müddəti uzadılır?

a) sahibkarın özünün qərarı ilə

b))Vergilər Nazirliyinin qərarı ilə

c) vergi agentinin qərarı ilə

d) Yerli icra Hakimiyyəti orqanının qərarı ilə

e) Banklar və ya Ədliyyə Nazirliyinin qərarı ilə

215.Müəyyən olunma üsuluna görə beynəlxalq aləmlə gömrük rüsumlarının hansı növləri vardır?

a) xüsusi rüsumlar - sadə rüsumlar

b))konvension rüsumları - muxtar rüsumları

c) muxtar rüsumlar - müstəqil rüsumlar

d) spesifik rüsumlar - advalor rüsumlar

e) antidemping rüsumlar - kompensasiya rüsumları

216.Vergi hüquq münasibətlərinin subyekti kimi investisiya banklarının rolu?

a) bat işlərini bir mərkəzdə cəmləyən və sonra paylayan idarə

b))vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr

c) Maliyyə Nazirliyinin digər tədbirləri üzrə birbaşa xərcləri həyata keçirən idarə

- d) dövlət büdcəsinin icrası prosesində onun gəlirlərinin təsdiq edilmiş hissəsini idarə edən orqan
- e) maliyyənin vahid bazaya toplanaraq bölüşdürülməsi prosesini idarə edən və əhəlinin əmanətlərinə nəzarət edən orqan

217.Vergi dövrü neçə aydı?

- a) 8 ay
- b) 3 ay
- c) 4 ay
- d) 2 ay
- e) 5 ay

218.İnvestisiya prosesinin mərhələlərindən biri mənfəətə keçid nə deməkdir?

- a))Yəni bu zaman proqnozlaşdırılan mənfəətin reallaşması baş verir.
- b) Hazır məhsul yerli və xarici bazarda realizasiya olunur.
- c) Qarşı tərəf ilə rəsmi danışıqlar üçün müvafiq sənədlərin hazırlanmasına başlanılır.
- d) İnvestorlar ilə investisiyanın tələbatı olan tərəf arasında danışıqlar aparılır.
- e) Artıq nəzərdə tutulmuş məhsulun istehsalı bağlanır.

219.XX əsrin sonunda “asiya pələngləri” öz inkişaflarına başladılar:

- a) Onlara ənənəvi olan istehsallar əsasında
- b) Xarici texnologiyası əsasında məişət texnikası buraxaraq
- c) İnvestisiya axınlarını maşınqayırma,elektron sənayesinə istiqamətləndirməklə
- d) Heç biri
- e))Bütün bəndlərdə qeyd olunanlar

220.İqtisadi inkişafın dövlət tənzimlənməsi və inkişaf prioritetlərinin seçimi aşağıdakı suallara cavab verməlidir:

- a) İqtisadi inkişafın stimullaşdırılması metodları necə olmalıdır?
- b) İqtisadiyyatın məhz hansı sahə və istiqamətlərinin iqtisadi inkişafı dövlət tərəfindən stimullaşdırılmalıdır və nə üçün?
- c) Dövlət,iqtisadiyyatın bütün sahələrinin inkişafını istinasız və seçmə olaraq stimullaşdırılmalıdır?
- d) Sahələrin iqtisadi inkişafının dövlət tənzimlənməsinə ümumiyyətlə ehtiyac varmı?
- e))Bütün bəndlərdə qeyd olunanlar

221.Yaponiyada 1950-ci ildən sonra prioritet sayılan sahə hansıdır ?

- a) metallurgiya
- b) kömür sənayesi
- c))avtomobil sənayesi
- d) yeyinti sənayesi
- e) kimya sənayesi

222.Aksept nədir?

- a) bankda nəğd pulla hesablaşma;
- b))veksellərin bankda uçotu deməkdir;
- c) satıcının məhsulu alıcıya göndərməsidir
- d) alıcının bankı hesabı (məbləği) satıcının hesabına köçürür;
- e) nəqliyyat qiymətinin sürəti

223.Dünyada ilk investisiya fondu harada yaranıb?

- a) Fransada;
- b))Belçikada;
- c) İngiltərədə;
- d) İtaliyada;
- e) Almaniyada;

224.Dünyada ilk investisiya fondu neçənci ildə yaranıb?

- a) 1754-cü il;
- b))1822-ci il;
- c) 1910-cu il;
- d) 1860-cı il;
- e) 1725-ci il;

225.Dünyada ikinci investisiya fondu harada və neçənci ildə yaranıb?

- a) 1852-ci ildə Fransada;
- b))1849-cu ildə İsveçrədə
- c) 1910-cu ildə Çində
- d) 1805-ci ildə Yaponiyada;
- e) 1725-ci ildə İngiltərədə;

226.Dünyada üçüncü investisiya fondu harada və neçənci ildə yaranıb?

- a) 1849-cu ildə İsveçrədə;

- b))1852-ci ildə Fransada;
- c) 1910-cu ildə Çində;
- d) 1805-ci ildə Yaponiyada;
- e) 1725-ci ildə İngiltərədə;

227.İnvestisiya fondunun fəaliyyətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən dayandırılması hallarına aid olmayan variant hansıdır?

- a) fondun müdiriyyətinə (müdrinə) verilmiş xüsusi razılığın fəaliyyəti dayandırıldıqda;
- b))Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin göstərişi ilə;
- c) fondun müdiriyyətinə (müdrinə) verilmiş xüsusi razılığın fəaliyyəti ləğv edildikdə;
- d) Açıq investisiya fondu buraxdığı səhmləri geri satın ala bilmədikdə;
- e) Azərbaycan Respublikasının qanunvericiliyi pozulduğu halda;

228.Kapitalın beynəlxalq hərəkətini şərtləndirən əsas səbəblərə aid olan variant hansıdır?

- a) bazarın genişləndirilməsi (yeni bazar, yeni məhsul);
- b))heç biri;
- c) daha yüksək mənfəətin əldə edilməsi;
- d) xarici resursların əldə edilməsi (yeni xammal mənbələri);
- e) siyasi və geosiyasi məqsədlər;

229.Kapitalın beynəlxalq hərəkəti prosesinin təməlinə duran əsas məqsədlərə aid olan variant hansıdır?

- a) Dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala tələb və təklifin üst-üstə düşməsi;
- b))Heç biri;
- c) Kapital ixracı imkanı;
- d) Yeni bazarların mövcudluğu və onlara çıxış imkanı;
- e) Kapital ixrac edən ölkələrdə xammal və iş qüvvəsinin ucuz olması;

230.İnvestisiya qiymətli kağızları hansılardır?

- a) istiqrazlar, ipoteka kağızı
- b))istiqrazlar və səhmlər
- c) istiqrazlar
- d) səhmlər
- e) istiqrazlar, ipoteka kağızı və səhmlər

231.Ödəmə qiymətli kağızları hansılardır?

- a) çeklər

- b))orderlər, çeklər və veksellər
- c) orderlər
- d) çeklər və veksellər
- e) sualın düzgün cavabı yoxdur

232.İnvestisiya qoyuluşunda səhmin nominal dəyəri nədi?

- a) səhmin nominal dəyəri 100 AZN-lə qiymətləndirilir;
- b))səhmin dəyəri cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir
- c) səhmin dəyəri Milli Məclis tərəfindən tənzimlənir;
- d) səhmin nominal dəyəri nizamnaməyə görə xarici valyuta ilə tənzimlənir;
- e) səhmin nominal dəyəri 10 çeklə tənzimlənir

233.İstismar müddətində əsas fondların dəyərinin mütəmadi istehsal olunan məhsulun üzərinə keçirilməsi prosesidir:

- a))amortizasiya
- b) təmiz gəlir
- c) reqresiyya
- d) analitik
- e) koordinasiya

234.Ümumi gəlirdən vergilər ödəniləndən sonra qalan hissədir:

- a) amortizasiya
- b))təmiz gəlir
- c) reqresiyya
- d) analitik
- e) koordinasiya

235.Fiksasiya edilmiş gəlirə malik olan uzunmüddətli kredit maliyyə öhdəlikləridir:

- a))istiqrazlar
- b) qiymətli kağızlar
- c) veksellər
- d) obliqasiyalar
- e) ceklər

236.Investisiya layihələrinin və proqramlarının planlaşdırılması neçə məqsədlə aparılır

- a) 5
- b) 7

- c))4
- d) 11
- e) 3

237.Müəssisələrin uzun müddətli investisiya maliyyələşdirilməsi necə mənbədən ibarətdir?

- a))4
- b) 6
- c) 3
- d) 8
- e) 5

238.Azərbaycan Respublikasının mülkiyyətinə nə daxildir?

- a) Azərbaycan Respublikasına mülkiyyət hüquq ilə mənsub olan və mülkiyyətçisi məlum olmayan əmlak
- b))Azərbaycan Respublikasına mülkiyyət hüquq ilə mənsub olan əmlak
- c) qanunla nəzərdə tutulan mülkiyyətçisi Azərbaycan Respublikası olan konkret əmlak
- d) Azərbaycan Respublikası əmlak mülkiyyətçisi ola bilməz
- e) bütün mülkiyyətlər

239.Birgə qoyulan investisiya mülkiyyətçiləri birgə mülkiyyətdə olan əmlaka necə sahiblik edirlər?

- a) ayrı-ayrılıqda
- b))birgə
- c) qanuna uyğun
- d) hər kəs öz payına uyğun olaraq
- e) öz paylarına uyğun surətdə

240.İnvestisiyalarında qorunduğu mülki hüququn mənbəyi aşağıdakılardan hansıdır?

- a) Əmək Məcəlləsi
- b))Mülki Məcəllə
- c) İnzibati Xətalər Məcəlləsi
- d) Cinayət Məcəlləsi
- e) hamısı

241.İnvestisiya qoyuluşu ilə fəaliyyət göstərən hüquqi şəxsin nümayəndəliyi nədi?

- a) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;

- b))hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil və müdafiə edən ayrıca bölmə;
- c) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin yalnız mənafeələrini müdafiə edən ayrıca bölmə;
- d) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının bir hissəsini həyata keçirən ayrıca bölmə;
- e) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən ayrıca bölmə.

242.İnvestisiya qoyuluşu ilə fəaliyyət göstərən hüquqi şəxsin filialı nədi?

- a) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, hüquqi şəxsin mənafeələrini müdafiə edən və onun funksiyalarının hamısını həyata keçirən ayrıca bölmə;
- b))hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısının və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
- c) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
- d) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə;
- e) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən ayrıca bölmə;

243. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunub?

- a) 5 dekabr 2000-ci il;
- b))7 may 1999-cu il;
- c) 12 noyabr 1998-ci il;
- d) 8 oktyabr 1996-cü il;
- e) 3 oktyabr 1997-ci il.

244.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunub?

- a) 5 dekabr 1994-cü il;
- b))16 iyun 1996-cü il;
- c) 12 noyabr 1998-ci il;
- d) 15 may 1999-cu il;

e) 3 oktyabr 1997-ci il.

245. İnvestitsiya fəaliyyəti ilə məşğul olan iki və daha artıq şəxsin paylarına bölünmüş şərikli kapitalı olan və onun fəaliyyətində şəxsən iştirak etməyə borclu olan hüquqi şəxs statuslu kommertiya təşkilatıdır?

- a) məhdud cəmiyyət
- b))tam ortaqlıq
- c) qapalı cəmiyyət
- d) fərdi ortaqlıq
- e) açıq cəmiyyət

246. Dövlətlərarası standartlar anlayışı?

- a) insanların həyatı, sağlamlığı və əmlakına zərər vurmamaq məqsədilə dövlətlərin istifadə etdiyi standartlar
- b))iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar
- c) məcburi və tövsiyyə olunan tələbləri nəzərdə tutulan standartlardır
- d) müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi plan üzrə yazılı standartlardır
- e) müvafiq dövlət orqanları arasında qəbul və bir-biri ilə münasibətlərdə istifadə etdiyi standartlar

247. Milli standartlar anlayışı?

- a) məhsulların(işlərin, xidmətlərin) beynəlxalq normalara uyğunluğuna verilən standartlardır
- b))ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar
- c) müvafiq dövlət sərhədlərində mallara verilən standartlar
- d) məhsul hazırlayan müəssisələrin mallara verdiyi standartlardır
- e) əməkdaşlıq edən bir qrup dövlətlərin qəbul etdiyi standartlar

248. Azərbaycan Respublikasının Milli Məclisi dövlət büdcəsini neçə illik qəbul edir?

- a) 5
- b))1
- c) 8
- d) 10
- e) 2

249. AR innovasiyalı inkişaf strategiyası proqramının əsas vəzifələri:

- a) Milli innovasiya sisteminin yaradılması;
- b) Yüksək texnologiyalı ixrac-idxal sahələrin inkişafı;
- c) İqtisadi və energetik təhlükəsizliyin təmin olunması;
- d) Əhalinin intellektual və yaradıcı aktivliyinin artırılması;
- e))Bütün bəndlərdə qeyd olunanlar

250. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı hansı vəzifələrin həyata keçirilməsinə yönəldilib?

- a) Elm və təhsilin inteqrasiyası;
- b) Milli innovasiya sisteminin formalaşması;
- c))Bütün bəndlərdə qeyd olunanlar
- d) Beynəlxalq elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi;
- e) Elm və texnologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanması;

251. Aşağıdakılardan hansı vaxt intervallarının tipinə aid deyil?

- a) uzunmüddətli
- b) qeyri-müəyyən
- c) qısamüddətli
- d) uzunmüddətli
- e))müəyyən

252. İnvestisiya potensialı artımının strategiyasına aid deyil.

- a) fəallaşdırma
- b))aktivləşmə
- c) kompensasiya
- d) qarşılıqlı təsir
- e) hamısı aiddir

253. Beynəlxalq maliyyə institutları?

- a))maliyyə sahəsində beynəlxalq, ölkələr arasındakı razılaşmalar əsasında yaranan təşkilatlardır
- b) maliyyə sahəsində beynəlxalq, təşkilatlar arasındakı razılaşmalar əsasında yaranan təşkilatlardır
- c) maliyyə sahəsində beynəlxalq, regionlar arasındakı razılaşmalar əsasında yaranan təşkilatlardır

d) maliyyə sahəsində ölkənin, rayonlar arasındakı razılaşmalar əsasında yaratdığı təşkilatdır

e) maliyyə sahəsində hər bir rayonun yaratdığı təşkilatlardır

254. Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi məqsədi ilə ölkələr arasındakı təşkilatın yaradılması ideyası nəyin təsiri altında yaranmışdır?

a) ABŞ-ın təsiri altında

b) Fransız merkantilizminin iqtisadi ideyaları

c) 2010-ci il böhranından sonra

d) 1929-1933-cü illər böhranının

e) Avstriya məktəbinin ideyaları altında

255. Beynəlxalq maliyyə təşkilatlarının məqsədləri:

a) əməkdaşlığın inkişafı

b) mürəkkəb vəziyyətlərinin sabitləşməsi

c) dünya iqtisadiyyatında olan ziddiyyətlərin aradan qaldırılması

d) heç biri

e) hamısı

256. Beynəlxalq maliyyə təşkilatlarının əsas fəaliyyət dairələri hansılardır?

a) dövlət layihələrinin kreditləşməsi;

b) dünya iqtisadiyyatının inkişafının amillərinin təhlili

c) investisiya fəaliyyəti;

d) beynəlxalq yardım proqramlarının maliyyələşdirilməsi

e) hamısı

257. Beynəlxalq maliyyə təşkilatlarının əsas fəaliyyət dairələri hansılardır?

a) dünya iqtisadiyyatının inkişafının meyarlarının təhlili

b) beynəlxalq valyuta və fond birjasında əməliyyatlarının həyata keçirilməsi;

c) elmi tədqiqatların maliyyələşdirilməsi;

d) xeyriyyəçilik fəaliyyəti.

e) hamısı

258. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti nədən ibarətdir?

a) uzun müddətli kreditlərin verilməsi

b) inkişaf etmiş dövlətlərdə investisiyalar yatırır

c) qısa müddətli kreditlərin verilməsi

d) inkişaf etməkdə olan ölkələrdə investisiyalar yatırır

e) üçüncü dünya dövlətlərinə maliyyə yardımı edir

259.Beynəlxalq İnkişaf Assosiasiyasının fəaliyyəti nədən ibarətdir?

a) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının həyata keçirdiyi fəaliyyəti təsdiqləyir

b))İnkişaf edən ölkələr üçün 35-40 illik faizsiz kredit verir

c) Qısa müddətli kreditlərin verilməsi

d) Heç biri

e) Üçüncü dünya dövlətlərinə maliyyə yardımı edir

260.Beynəlxalq Maliyyə Korporasiyası nəyi stimullaşdırılır?

a) Qısa müddətli kreditlərin verilməsi

b) uzun müddətli kreditlərin verilməsi

c) Üçüncü dünya dövlətlərinə maliyyə yardımı

d))inkişaf etməkdə olan ölkələrdə xüsusi investisiyaları

e) heç biri

261.Beynəlxalq Maliyyə Korporasiyasının fərqli cəhəti:

a))cəlb olunan investisiyalara dövlət zəmanəti tələb olunmur

b) investisiyalara dövlət zəmanəti tələb olunur

c) verilən kreditə görə sosial xərclər ödənilir

d) heç biri

e) yalnız uzun müddətli kredit verir

262.Beynəlxalq İnkişaf Assosiasiyasının fərqli cəhəti:

a))kreditlərə görə yalnız inzibati xərclər ödənilir

b) verilən kreditə görə sosial xərclər ödənilir

c) verilən kreditə görə ictimai xərclər ödənilir

d) verilən kreditə görə ekoloji xərclər ödənilir

e) verilən kreditə görə iqtisadi xərclər ödənilir

263.İnvestisiyaların Zəmanəti Beynəlxalq Agentliyin fəaliyyəti nədən ibarətdir?

a))qeyri-kommersiya risklərinə görə birbaşa investisiyalarını sığortlanmasını həyata keçirir

b) inkişaf etməkdə olan ölkələrdə xüsusi investisiyaların verilməsi

c) inkişaf edən ölkələr çoxillik faizsiz kredit verir

d) qısa müddətli kreditlərin verilməsi

e) heç biri

264.İnvestisiyaların Zəmanəti Beynəlxalq Agentliyinin üzvləri :

- a))yalnız Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvləri ola bilər
- b) yalnız Beynəlxalq Maliyyə Korporasiyasının üzvləri ola bilər
- c) yalnız Beynəlxalq Valyuta Fondu üzvləri ola bilər.
- d) yalnız Birləşmiş Millətlər Təşkilatının üzvləri ola bilər.
- e) yalnız Ərəb Valyuta fondunun üzvləri ola bilər.

265.İslam İnkişaf Bankının kapitalı nəyin hesabına yaradılıb?

- a) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının yardımı hesabına
- b))Təsisçi ölkələrin üzvlük haqlılarından
- c) Beynəlxalq Maliyyə Korporasiyasının yardımı hesabına
- d) Beynəlxalq Valyuta Fondunun yardımı hesabına
- e) Avropa Yenidənqurma və İnkişaf Bankının yardımçı hesabına

266.İslam İnkişaf Bankının əsas funksiyası nədir?

- a) Yüksək faizlə kreditin verilməsi
- b) Ərəb ölkələrindən asılıq
- c))Üzv ölkələrin iqtisadi və sosial inkişaf layihələrinin maliyyələşdirilməsində iştirak
- d) Qərbi Avropa ölkələrində yüksək gəlirli investisiyalar
- e) Üçüncü dünya dövlətlərinə maliyyə yardımı

267.Azad iqtisadi zonalar nədir?

- a))ərazisinin bir hissəsidir ki, orada xarici investor üçün digər ərazi ilə müqayisədə əlverişli şərait yaradılır
- b) ərazisinin bir hissəsidir ki, orada yerli investor üçün digər ərazi ilə müqayisədə əlverişli şərait yaradılır
- c) heç biri
- d) yalnız inkişaf etmiş ölkələrdə investorlar üçün əlverişli mühit
- e) bankların investisiya yatırdığı zonalar

268.İnkişaf edən ölkələrin hökuməti tərəfindən investisiya potensialının artırılması strategiyasında hansı vəzifən həli tələb olunur?

- a) inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksək iqtisadi artın templərini təmin etmək;
- b) iqtisadi strukturun modernləşdirilməsi
- c) sosial problemlərinin həll, əhəlinin həyat səviyyəsinin artırılmasını təmin etmək;

- d) milli iqtisadiyyatın inkişaf səviyyəsi və coğrafi mövqeyinə yaxın ölkələrlə müqayisədə daha cəlbedici olmasını təmin etmək
- e))hamısı

269. Əsas kapitala istiqamətlənməsinə görə investisiyaların növlərinə aşağıdakı variantlardan hansı aid deyil?

- a) Maddi (rial) investisiyalar;
- b))Şəxsi, riskli investisiyalar;
- c) İntelektual (qeyri maddi) investisiyalar
- d) Maliyyə (portfel) investisiyalar;
- e) Qeyri maddi (intelektual) investisiyalar;

270. İnvestisiya iqliminə birbaşa və dolayısı ilə təsir edən amillərə aşağıdakı variantlardan hansı aid deyil?

- a) siyasi amillər;
- b))hərbi amillər;
- c) iqtisadi amillər;
- d) sosial-mədəni amillər;
- e) qlobal amillər;

271. Reallaşdırma formalarına görə investisiyaların növlərinə aşağıdakı variantlardan hansı aiddir?

- a) Maddi (rial) investisiyalar, qeyri maddi (intelektual) investisiyalar, maliyyə (portfel) investisiyalar;
- b))Dövlət, şəxsi;
- c) Etibarlı, riskli;
- d) Uzun müddətli, qısa müddətli;
- e) Rial, intellektual, portfel;

272. Riskin səviyyəsinə görə investisiyaların növlərinə aşağıdakı variantlardan hansı aiddir?

- a) Maddi (rial) investisiyalar, qeyri maddi (intelektual) investisiyalar, maliyyə (portfel) investisiyalar;
- b))Etibarlı, riskli;
- c) Dövlət, şəxsi;
- d) Uzun müddətli, qısa müddətli
- e) Rial, intellektual, portfel;

273. İnvestisiya tsiklinə görə investisiyaların növlərinə aşağıdakı variantlardan hansı aiddir?

- a) Maddi (rial) investisiyalar, qeyri maddi (intelektual) investisiyalar, maliyyə (portfel) investisiyalar;
- b))Uzun müddətli, qısa müddətli;
- c) Etibarlı, riskli;
- d) Dövlət, şəxsi;
- e) Rial, intellektual, portfel;

274. Əsas kapitala istiqamətlənməsinə görə investisiyaların növlərinə aşağıdakı variantlardan hansı aiddir?

- a) Uzun müddətli, qısa müddətli;
- b))Maddi (rial) investisiyalar, qeyri maddi (intelektual) investisiyalar, maliyyə (portfel) investisiyalar;
- c) Etibarlı, riskli, dövlət
- d) Dövlət, riskli, şəxsi;
- e) Rial, intellektual, portfel;

275. İnvestisiyaların tiplərinə aşağıdakı variantlardan hansı aiddir?

- a) Uzun müddətli, qısa müddətli investisiyalar;
- b))Qeyri-material aktivlərə, maliyyə (portfel), real (kapital əmələ gətirici) investisiyalar;
- c) Etibarlı, riskli, dövlət investisiyalar;
- d) Dövlət, riskli, şəxsi investisiyalar;
- e) Rial, intellektual, portfel investisiyalar;

276. İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi vasitələrlərinə aid olmayan variant hansıdır?

- a) dövlət norma və standartlarının müəyyənləşdirilməsi;
- b))torpaqdan, sudan və başqa təbii sərvətlərdən istifadənin azad olması;
- c) antiinhisar tədbirlərin görülməsi;
- d) ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün subvensiya, subsidiya büdcə borclarının verilməsi;
- e) vergitutma subyektlərinin və obyektlərinin, vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sistemlərinin tətbiqi;

277. Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fonduna (BVF) neçənci ildə üzv seçilib?

- a) 1994-cü il;

- b))1992-ci il;
- c) 1999-cu il;
- d) 2000-ci il;
- e) 2005-ci il;

278.Azərbaycan Respublikası Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) neçənci ildə üzv seçilib?

- a) 1994-cü il;
- b))1992-ci il;
- c) 1999-cu il;
- d) 2000-ci il;
- e) 2005-ci il;

279.Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fonduna (BVF) neçənci ildə üzv seçilməklə əlaqədar müraciət etmişdir?

- a) 1994-cü il;
- b))1992-ci il;
- c) 1999-cu il;
- d) 2000-ci il;
- e) 2005-ci il;

280.Azərbaycan Respublikası Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) neçənci ildə üzv seçilməklə əlaqədar müraciət etmişdir?

- a) 1994-cü il;
- b))1992-ci il;
- c) 1999-cu il;
- d) 2000-ci il;
- e) 2005-ci il;

281.İnvestisiya fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyən əsas hüquqi sənəd necə adlanır?

- a))Müqavilə (kontrakt)
- b) İqtisadi qanunlar toplusu
- c) Azərbaycan Respublikasının investisiya fəaliyyətinin tənzimlənməsi ilə bağlı 1992-ci ildə qəbul edilmiş qanun.
- d) Respublika Prezidentinin müvafiq sərəncamları.

e) Azərbaycan Respublikasının Konstitutsiyası

282.Müqavilənin bağlanması, tərəflərin seçilməsi,öhdəliklərin, təsərrüfat münasibətlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hər hansı şərtlərin müəyyənləşdirilməsi kimə məxsusdur.

a))İnvestisiya fəaliyyəti subyektlərinin müstəsna səlahiyyətinə daxildir.

b) Prezidentin səlahiyyətinə daxildir

c) İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətinə daxildir.

d) Vergilər Nazirliyinin səlahiyyətinə daxildir.

e) Xüsusi qanunlara daxildir.

283.Keçid dövrünün üçüncü qanunauyğunluğu nə adlanır

a))Transformasional tənəzzül

b) Transformasional yüksəliş

c) Transformasional infilyasiya

d) İqtisadiyyatın təkrar yüksəlişi

e) İqtisadi uyğunluq

284.Layihələr formasında əks olunan investisiya qoyuluşları tam reallaşan kimi hansı dövrü əhatə edir.

a))Həmin layihələr ilkin ideyadan başlayaraq tam reallaşdırılmaya qədər üç fazadan ibarət bir dövr kimi təsvir edilir.

b) Həmin layihələr ilkin ideyadan başlayaraq tam reallaşdırılmaya qədər 10 fazadan ibarət bir dövr kimi təsvir edilir.

c) Həmin layihələr ilkin ideyadan başlayaraq tam reallaşdırılmaya qədər 6 fazadan ibarət bir dövr kimi təsvir edilir.

d) Həmin layihələr sonuncu ideyadan başlayaraq qismən reallaşdırılmaya qədər yalnız bir fazadan ibarət bir dövr kimi təsvir edilir.

e) Həmin layihələrin reallaşdırılması müxtəlif fazalardan ibarət bir dövr kimi təsvir edilir.

285.Ödənilmə vaxtının hesablama alqoritmi nədən asılıdır?

a))İnvestisiyadan proqnozlaşdırılan gəlirlərin bölgüsündən asılıdır.

b) Investisiyadan asılı olan gəlirlərin artımından asılıdır.

c) Investisiyadan asılı olmayan gəlirlərin azlığından asılıdır.

d) Bunun investisiya ilə heç bir asılılığı yoxdur.

e) Bunun heç nə ilə asılılığı yoxdur.

286.. İnvestisiya qoyuluşunun səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan mənfəət indeksi metodu nədir?

- a))Bu metod xalis cari dəyər metodunun nəticəsidir və konkret formulla hesablanır
- b) Bu metod pul daxil olmalarının vaxt ardıcılığını nəzərdə tutmayan ən sadə metoddur
- c) Bu metod layihənin xalis cari dəyərinin sifıra bərabər olan zaman diskontlaşdırma əmsalının qiymətini əks etdirir.
- d) Belə bir metod yoxdur.
- e) sadalanan halların hamısı düzdür

287.İnvestisiyanın orta ölçüsü necə tapılır?

- a))Kapital qoyuluşlarının son məbləğini ikiyə bölməklə tapılır
- b) Kapital qoyuluşlarının son məbləğini üçə bölməklə tapılır.
- c) İnvestisiyanın orta ölçüsü yoxdur.
- d) İlk ölçü ilə son ölçünün müqayisəsi zamanı meydana gəlir.
- e) Xərc və gəlirlərin dinamikasından tapılır.

288.Akselerator konsepsiyası nədir?

- a))Akselerator investisiyaların artımının gəlirlərin artımından asılılığını göstərir.
- b) Akselerator investisiyaların azalmasının gəlirlərin azalmasından asılılığını göstərir
- c) Akselerator investisiyaların azalmasının gəlirlərin azalması ilə tərs mütənəsbibliyini bildirir.
- d) Akselerator investisiyalarla gəlirlərin arasında heç bir əlaqənin olmamasını göstərir
- e) Akselerator investisiya prosesinin mərhələlərini göstərir.

289.İnvestisiya qoyuluşlarının həyata keçirilməsində hüquqi baza nə dərəcədə rol oynayır?

- a))İnvestisiya qoyuluşlarının həyata keçirilməsində hüquqi bazanın yaradılması vacib amillərdəndir.
- b) Heç bir hüquqi bazaya ehtiyac yoxdur
- c) Bu dövlətlərin şəxsi işidir.
- d) İnvestorlar istəsələr hüquqi bazanı yaradarlar,istəməsələr yox.
- e) Bütün cavablar doğrudur.

290.Hüquqi təminat nədir?

- a))Hüquqi təminat dedikdə dövlətin aidiyyatı sahələr üzrə müvafiq qanun,qərar və normativ aktların mövcud olmasının zəruriliyi sərtləndirilir.
- b) Hüquqi təminat investorların özləri tərəfindən yaratmış olduqları qanunlar toplusudur

- c) Hüquqi təminat investorlar arasındakı mövcud münasibətləri tənzimləmək üçün nəzərdə tutulub
- d) Heç bir hüquqi təminatın mövcudluğundan söhbət gedə bilməz
- e) Bütün cavablar doğrudur

291. investisiyalarla bağlı hüquqi sənədlər hansı sahədəki münasibətləri müəyyənləşdirir

- a) Əsasən vergi, kömrük, bank, sığorta və digər sahələrdə.
- b) xarici investorlarla, yerli investorlar arasındakı münasibətləri
- c) özəl sektorla dövlət sektoru arasındakı münasibətləri
- d) investisiyalarla bağlı hüquqi sənədlər mövcud deyil.
- e) bütün cavablar doğrudur.

292. Müəyyənlik şəraiti dedikdə nə başa düşülür?

- a) Vəziyyətin qanunauyğun şəkildə daha dəqiq təsəvvürü başa düşülür.
- b) Müəyyənlik şəraiti dedikdə vəziyyətin qanunauyğun şəkildə qeyri müəyyən təsəvvürü başa düşülür.
- c) Müəyyənlik şəraiti dedikdə investorların müəyyən etdiyi şərait nəzərdə tutulur.
- d) Dövlətin müəyyən etdiyi şərait nəzərdə tutulur.
- e) Müəyyənlik şəraiti dedikdə vəziyyətin qeyri qanunauyğunluğun daha dəqiq təsəvvürü başa düşülür

293. İnkişafın müşahidə olunduğu ölkələrdə.....

- a) Investisiyalar amortizasiyanı üstələyir və kapitalın artımı baş verir.
- b) Investisiyalar amortizasiyanı üstələmir və kapital inkişafdan qalır.
- c) Amortizasiya və investisiyalar arasında tərs mütənasiblik yaranır.
- d) Köhnəlmənin ödənilməsi fondunun artımı sürətlənir.
- e) Amortizasiya və investisiyalar arasında düz mütənasiblik yaranır.

294. Azərbaycanda investisiya proseslərinin tənzimlənməsinin əsas hüquqi bazasını nə təşkil edir?

- a) "İnvestisiya fəaliyyəti haqqında" və Xarici investisiyaların qorunması haqqında" AR-nın qanunları.
- b) İqtisadi inkişaf nazirliyinin qanunlar toplusu
- c) İqtisadi hüququn məsələləri
- d) AR-nın prezidentinin fərmanları
- e) Investorların özləri tərəfindən hazırlanmış qanunlar məsələləri

295.“AR-nın “investisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunu nəyə xidmət edir.

- a) Bu qanun Azərbaycan Respublikasında investisiya fondlarının hüquqi statusu,yaradılması və idarə edilməsinin əsasları,dövlət qeydiyyatına alınması və fəaliyyətinə nəzarət xüsusiyyətlərini və s.tənzimləyir.
- b) Bu qanun Azərbaycan Respublikasında hələlik qəbul olunmayıb.
- c) Qanun MM-in müzakirəsindən hələlik keçməyib.
- d) Respublikada belə bir qanunun mövcudluğuna ehtiyac yoxdur.
- e) Bu qanun Azərbaycan Respublikasında yerli və xarici investorların “İnvestisiya fondları” yaratmaları üçün lazımi hüquq və vəzifələri müəyyənləşdirir.

296.İnvestisiya fəaliyyəti ilə əlaqədar dövlət siyasətinin birinci istiqaməti öz əksini harada tapıb.

- a) “İnvestisiya fəaliyyəti haqqında” qanunun II fəslində
- b) AR-nın konstitutsiyasının 52-ci maddəsində
- c) Vergilər Nazirliyinin buletenlərində
- d) Respublika Prezidentinin fərman və sərəncamlarında
- e) Bütün cavablar doğrudur.

297.layihələrin ekspertizası dedikdə nə başa düşürük?

- a) Bu dövlətin investisiya fəaliyyətinin tənzimlənməsindəki hüquqi mexanizmlərindən biridir.
- b) Ümumiyyətlə layihələrin ekspertizası olmur.
- c) Layihələrə müxtəlif ekspertlərin cəlb olunmasıdır
- d) Layihələrin ekspertlərinin dəyişdirilməsidir.
- e) Bütün cavablar doğrudur

298.Layihələrin ekspertizasında əsas məqsəd nədir.

- a) İnvestisiya fəaliyyətinin subyektlərinin hüquqlarının qorunması.
- b) Yerli investorların hüquq və vəzifələrinin qorunması
- c) Xarici investorlara müxtəlif səlahiyyətlərin verilməsi
- d) Layihələrə yeni ekspertlərin cəlb edilməsi.
- e) Yerli və xarici investorların vergilərdən azad edilməsi.

299.İnvestisiya layihələrinin dövlət ekspertizası kim tərəfindən müəyyən edilir.

- a) Qanunvericiliyə uyğun olaraq investisiya layihələrinin dövlət ekspertizası Azərbaycan Respublikası hökuməti tərəfindən müəyyən edilir.
- b) Qanunvericiliyə uyğun olaraq investisiya layihələrinin dövlət ekspertizası Azərbaycan Respublikası İqtisadi İnkişaf Naziri tərəfindən müəyyən edilir.
- c) Qanunvericiliyə uyğun olaraq investisiya layihələrinin dövlət ekspertizası investorların özləri tərəfindən müəyyən edilir.
- d) Investisiya layihələrinin dövlət ekspertizasına ehtiyac yoxdur.
- e) Qanunvericiliyə əsasən investisiya layihələrinin dövlət ekspertizası özəl sektor tərəfindən müəyyən edilir.

300.Diskontun mahiyyəti:

- a) keçmişdə alınan pul vəsaitlərinin mürəkkəb faiz dərəcəsi ilə indiki zamanda
- b) gələcəkdə alınan pul vəsaitlərinin mürəkkəb faiz dərəcəsi ilə indiki zamanda
- c) hec biri
- d) pul vəsaitlərinin keçən il ki, pul vəsaitləri ilə müqayisəsi;
- e) bütün bəndlərdə qeyd olunanlar